



“SƏS” qəzeti mənim üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 001 (5966) 8 yanvar 2020-ci il. “Əlinçə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir”

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişiq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib



Səh → 2

Azərbaycan-Rusiya münasibətləri - perspektivlər nəyi vəd edir



4

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə qələbə qazanacağına inanıram”



3

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib



3

DSX: Ermənistan silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədiblər



7

ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb



3

20 Yanvar - xalqın istiqlal yolu



8

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb

Bax → 10

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmən Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə...

2020-ci ildə fəsilərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

Bax → 11

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsilərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb. Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək. İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq...

Ukraynada 219 Azərbaycan vətəndaşı yeni nəsil biometrik pasportla təmin edilib

Bax → 10

2019-su il ərzində Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq bölməsinə müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət edən 1585 şəxs müvafiq sənədlə təmin olub. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında səfirliyin konsulu Hüseyn Mərcanov məlumat verib. Konsul deyib ki, hesabat dövründə Azərbaycana səfər...

12

2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi



13

Niyə “siyasi mühacir” məsələsinin altından AXCP və Müsavat çıxır?



16

Uşaqlar internetdən niyə asılıdır?



8 yanvar 2020-ci il

“Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir”

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişiq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Əhmədovu “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, enerji təminatı hər bir ölkə üçün strateji sahədir:

-Mən sizi “Azərişiq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız.

Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görüldü. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar cıvarında vəsait əldə edibdir.

Bütün bu işlərin təməlinə generasiya güclərinin yaradılması dayanır. Biz son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaratdıq, bir çox elektrik stansiyaları inşa edildi və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilibdir. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərildi. Əlbəttə ki, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, bizim üçün böyük problemlər yaratmışdır. İndi bəziləri unudub, vaxtilə elektrik enerjisinin qıtlığına görə gecə saatlarında televiziya kanalları söndürüldü. Bakının enerji təminatı tamamilə bərhad vəziyyətə düşmüşdü.

Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğulduq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.

Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz



2018-ci ildə biz o qəza ilə üz-üzə qalmadıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərhad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.

Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yeni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücünü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.

Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğulduq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk.

Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz

bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişiq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.

Mən bölgələrə çoxsaylı səfərlərim çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışında iştirak etmişəm. Hər zaman maraqlanıram ki, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət necədir. Son illər bu sahədə çox böyük dönüş var və bu proses davam etdiriləcək. Hələ ki, təmirə ehtiyacı olan enerji infrastrukturumuz var. Biz bu məsələləri ardıcıl şəkildə həll edəcəyik ki, bu sahədə heç bir problem olmasın.

Ölkəmizdə əhalinin və sənaye potensialının artımı dikte edir ki, bu sahə daim diqqət mərkəzində olsun. Odur ki, mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şeki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırilsin. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.

Təsədüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu bu sahədə görülmüş işlərə çox yüksək

qiymət veribdir. Elektrik enerjisinin elçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb, dünya miqyasında isə ikinci yerdəyik. Biz bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlamışıq. Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır. Əlçatanlıq bu deməkdir. Yeni ki, insanların, müəssisələrin enerjiyə əli çatır və bu əmsala görə biz dünyada ikinci yerdəyik. Bax, budur bizim gördüyümüz işlərin nəticəsi. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik. Həm “Azərenerji”, həm də “Azərişiq” qarşısında çox böyük vəzifələr qoyulub. Əminəm ki, bu vəzifələr ardıcılıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır.

Vüqar Əhmədov: Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Çalışacağam bu yüksək etimadı öz işlərimlə doğruldum.

Cənab Prezident, Sizin digər sahələrdə olduğu kimi, elektroenergetika sahəsində gördüyünüz işlər də hər kəsin gözü önündədir. Qeyd etdiyiniz kimi, dörd il bundan əvvəl yaradılan “Azərişiq” Səhmdar Cəmiyyəti Sizin sayənizdə irimiqyaslı işlər görmüşdür. Bu gün “Azərişiq” Səhmdar Cəmiyyəti istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir. Bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilmiş və ya əsaslı təmir edilmişdir. İndiyədək 1 milyon 200 mindən çox yeni saygac quraşdırılmışdır ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd

avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığılm 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib.

Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu sahədə doğrudan da çox işlər görülüb, o cümlədən vaxtilə böyük problemə çevrilən ödəməmələr məsələsi ilə bağlı. İndi bu problem mövcud deyil. Siz “Azərenerji”yə enerji pulunu 100 faiz ödəyirsiniz və yığılm da 95 faizdir, bu da hesab edirəm ki, yaxşı nəticədir.

Əlbəttə ki, gələcəkdə, xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir. Paylayıcı xətlər indi tamamilə yenilənibdir. Ona görə enerji təminatını indiki səviyyədə saxlamaq üçün əlbəttə ki, biz daim fəal olmalıyıq və o cümlədən “Azərişiq” daim bu işlərə diqqət yetirməlidir. Çünki bizim tələbatımız artır. Baxın, 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıbdır. Deməli, əlavə enerji gücü lazımdır. Hesab edirəm ki, şəbəkəyə qoşulma bizdə yüksək səviyyədə təmin olunur. Bəzi ölkələrdə bu, böyük problemə çevrilir və açılan müəssisələr ümumi şəbəkəyə qoşula bilmir. Bizdə bu problem yoxdur. Ancaq tələbat artır, əhali artır və artacaq. İndi əhali 10 milyona çatıb. İllər keçdikcə bu, 11 milyona, 12 milyona çatacaq. Ona görə bizim şəbəkəmiz buna hazır olmalıdır. Ona görə biz böyük vəsait ayırırıq ki, generasiya güclərini tamamilə təzələyək. Biz indi profitlə çalışırıq. Ancaq biz gərək generasiya güclərini daim elə vəziyyətdə saxlayaq ki, Azərbaycanda heç vaxt qıtlıq olmasın. Əlbəttə ki, enerji təsərrüfatını normal vəziyyətdə saxlamaq üçün bütün istismar qaydaları gərək yüksək səviyyədə təmin edilsin. 2018-ci ildə baş vermiş qəza böyük dərs olmalıdır. Bu qəzadan sonra görülmüş tədbirlər öz nəticəsini verməkdədir. Biz yarımstansiyaların dairəvi qaydada birləşdirilməsi nəticəsində özümüzü qəzalardan, qəzaların fəsadlarından qoruyuruq. Qəza hər bir ölkədə baş verə bilər. Ancaq əsas məsələ ondadır ki, bu qəzaların fəsadları hansısa müddət ərzində aradan qaldırılır. Bu dairəvi sistemi biz ona görə yaratmışıq ki, enerji təminatını qısa müddət ərzində təşkil edə bilək. Sizə uğurlar arzulayıram. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib. AZƏRTAC xəbər verir ki, tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında 2019-cu il 13 dekabr tarixli Sərəncamına əsasən hazırlanıb.

Plana əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və müəhazirələr təşkil ediləcək, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş olunaçaq. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib.



Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçiriləcək, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçiriləcək, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə müvafiq qurumlara tapşırıqlar verilib.

sinə həsr olunan dini mərasimlər təşkil ediləcək. Bundan başqa, paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

Azərbaycan nümayəndə heyəti Türkiyə Milli İstihbarat Təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

Yanvarın 6-da Ankarada Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) Mərkəzi Aparatının "Qala" yeni inzibati binasının təntənəli açılışı olub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı, MİT-in rəhbəri Hakan Fidanın dəvəti ilə DTX-nin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri də təntənəli mərasimdə iştirak ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda MİT-in qarşısında duran mühüm vəzifələrdən, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin



etibarlı təmin olunması istiqamətində görülən işlərdən danışıb. Dövlət başçısı "Qala"nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni binanın açılışını bildiren rəmzi lentin kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurlar arzulayıblar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirib, təbrikə və xoş dileklərə görə təşəkkürünü bildirib.

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının parlament seçkilərində növbəti dəfə qələbə qazanacağına inanıram"

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyatla alınblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb." Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşılıb.



Əli Əhmədov qeyd edib ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. "Deməli, 9 fevral seçkilərinə böyük maraqlar və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyatla alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir.

Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm."

ATƏT DTİHB Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə missiyasına başlayıb. AZƏRTAC xəbər verir ki, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler bununla əlaqədar yanvarın 7-də Bakıda mətbuat konfransı keçirib.

Piter Teyler bildirib ki, ATƏT DTİHB-nin müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar hökumətin müraciəti əsasında bu ölkəyə gəlib. Azərbaycan ATƏT-ə üzv ölkə kimi rəsmi olaraq Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müraciət göndərmişdir ki, seçkilərdə müşahidə aparsın. Bu müraciətə əsasən, missiya dekabrın ortalarında seçki mühitini dəyərləndirmək üçün Azərbaycana gəlib. Seçkiləri müşahidə missiyasına əsas heyətdən əlavə uzunmüddətli və qısamüddətli müşahidəçilər də cəlb olunacaq. "ATƏT DTİHB artıq 11-ci dəfədir ki, Azərbaycanda müşahidə aparacaq. İndiyə qədər Azərbaycanda seçki prosesində iştirak edən qurumlarla konstruktiv əməkdaşlıq etmişik və ümidvarıq ki, bu dəfə də konstruktiv mühitdə əməkdaşlıq edəcəyik", - deyərək əlavə edib. Diqqətə çatdırılıb ki, missiyaya 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi cəlb olunacaq.

Bakıda "Just Jazz" adlı möhtəşəm caz gecəsi təşkil ediləcək

Yanvarın 14-də Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə Əməkdar artistlər Şəhriyar İmanov və Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, Nicat Aslanov, Tural Rafael, Nərimin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacıadə və Ləman Abbaszadə iştirak edəcəklər. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.



Azərbaycan ilk onluqda

Böyük Britaniyanın az pul və minimal rahatlıqla səyahət etmək istəyən müstəqil turistlər, yəni Bekperlər Cəmiyyətinin müxəssisləri macərə turizminin inkişafı üçün ən böyük potensiala sahib olan ölkələrin reytingini tərtib ediblər. SİA "Lonely Planet"-ə istinadən xəbər verir ki, Azərbaycanın adı siyahıda top onluğa daxil olub.

Ekspertlər reytingdə lider kimi Əlcəzairi layiq biliblər. Siyahıda Səudiyyə Ərəbistanı, Pakistan və İran - müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşür. Orta Asiya dövlətlərindən - Qazaxıstan beşinci yərə, Özbəkistan isə altıncı yərə layiq görülüb. Bosniya və Herseqovina yeddinci, Rusiya isə siyahıda səkkizinci yerdədir. Doqquzuncu yerdə olmaqla Efiopiya da ilk onluğa daxil olub.

İnam Hacıyev



8 yanvar 2020-ci il

Azərbaycan-Rusiya münasibətləri - perspektivlər nəyi vəd edir

Prezident İlham Əliyev: "Bu il, sadəcə, Rusiya və Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq"

Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraqlı, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır, bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, mütəmadi olaraq, keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.

"Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq"

Prezident İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərə bağlı sualları cavablandırarkən, bildirdi ki, əvvəlki illərdə olduğu kimi, bu il də münasibətlərimizin tarixinə ölkələrimizin yaxınlaşması baxımından, ən fəal və dinamik illərdən biri kimi daxil olacaq. Dövlət başçısı bildirdi ki, Rusiya Prezidenti ilə dəfələrlə görüş keçirilib və hər bir görüş çox faydalı, səmərəli və nəticəyönümlü olub: "Bizim öz komandalımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi - ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş "yol xəritəsi" çərçivəsində programı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin "yol xəritələri"ne daha ikisi - innovasiyalar üzrə və gənclər siyasəti üzrə "yol xəritələri" əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi".

Ölkə başçısı, onu da vurğulayıb ki, artıq gələn ilin fevral ayında Birinci Rusiya-Azərbaycan Gənclər Forumunun keçirilməsi planlaşdırılır: "Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub-saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlanmalıdır. Buna görə, əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələ, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri, artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq".

"Bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər"

Prezident İlham Əliyev həyata keçirilən layihələrlə yanaşı, gələcəkdə planlaşdırılan layihələrə də toxunub və deyib ki, hər iki ölkə yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər həyata keçirilməsi mümkün görünən bir çox birgə layihələri reallaşdırırlar: "Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də, Azərbaycan bu layihəni lap əvvəldən dəstəkləyib. Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə mü-

qayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə, təxminən, 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də, Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla, rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi, artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi - Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri, artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlandı. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il, bütünlüklə, istifadəyə verməyi nəzərdə tuturuq". Prezident İlham Əliyev gələcəkdə planlaşdırılan layihələrə də toxunub: "Bu cür əməkdaşlığın örneyi kimi, mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşıma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmərdən danışıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə, çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükəndərənə aid ediləcək, lakin bu gün rusiyalı yükəndərənər artıq yüklərini bu istiqamətə üzrə daşıyırlar. Buna görə də, istisna etməm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturunu müəyyən mərhələdə ortaq infrastrukturuna çevrilə bilər".

"Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur"

Prezident İlham Əliyev Rusiya ilə Azərbaycanın dostluq əlaqələrinin bundan sonra da möhkəm olacağını və Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdləri puç olacağını da deyib: "Məncə, artıq hamıya, o cümlədən, Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdü və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdə biri deməkdir, lakin Brexittən sonra üçdə birdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın



prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib".

Dövlət başçısı onu da deyib ki, Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından, tamamilə müstəqil kurs yürüdü: "Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiği dəf edər bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqillik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kredit ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsuldan, təqribən, 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də, iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiç və basqıları dəf etmək üçün, bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub".

Dövlət başçısı bildirdi ki, qondarma Dağlıq Qarabağ probleminin həlli məsələsi ilə bağlı bildirdi ki, 2019-cu il münasibətlərinin nişanlanması üçün itirildi: "Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir".

Prezident İlham Əliyev onu da bildirdi ki, Dağlıq Qarabağın nə olduğunu belə bilmirlər: "Məsələn, onlardan biri Dağlıq Qarabağın "müstəqil dövlət" olması və Azərbaycanın belə adlandırılan "müstəqil dövlət" ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr - ATƏT-in Minsk Qrupunun həmsədrələri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin. Görünür ki, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistanıdır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən, Ermənistanın da tanıma-

dığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistanıdır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda "Valday" forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycanıdır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan aqlaşığız və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görürük ki, münasibətlərin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də, Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar".

"Faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korreklidən uzaq olmalıyıq"

Prezident İlham Əliyev son vaxtlar Ermənistanın baş nazirinin faşist cəlladının "qəhrəman" kimi qələmə verilməsi ilə bağlı məsələ ilə bağlı bildirdi ki, bu yolverilməzdir: "Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korreklidən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik". Beləliklə, bütün dünyada böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsiplə və ədalətli mövqeyi ilə seçilir, dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülhsevər siyasətini dünyaya göstərir.

RƏFİQƏ KAMALQIZI

Leyla Əliyevanın təşəbbüsü ilə RAGB könüllüləri uşaqlar üçün Yeni il aksiyası təşkil ediblər



Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada, Qorki adına parkda uşaqlar üçün "AMORKIDS" adlı ənənəvi Yeni il aksiyası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, parka gələnləri Şaxta Baba qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil edib və onlara hədiyyələr bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər, çalıb oynayıblar, mahnı və şeir oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.

Bakı Dövlət Universiteti bir əsrlik tarixi yolda

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərə, elmə, təhsilə dövlət tərəfindən daimi diqqət və qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı elmə və təhsilimizə olan diqqətin bariz nümunəsidir. Bu tarixi Sərəncamın Azərbaycanın elm və təhsil tarixinin araşdırılmasında, bu elm-təhsil ocağının ölkəmizin intellektual potensialının inkişafında, həmçinin elm, təhsil və mədəniyyətimizin tərəqqisi yolunda xidmətlərinin müstəqil milli-dövlətçilik düşüncəsi kontekstində yenidən dəyərləndirilməsində, bu elmi-təhsil məbədinin zəngin tarixi-mədəni irsinin dərinədən öyrənilməsində müstəsna rolu vardır.

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hər tərəfli inkişafına böyük töhfələr vermişdir.

Qeyd edək ki, Bakı Dövlət Universiteti müsəlman Şərqiyyənin yeni tipli ilk ali təhsil müəssisəsi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə qazanan Bakı Dövlət Universiteti ötən 100 ildə xalqımızın həyatında müstəsna rol oynamışdır. Bu bir əsrlik tarix xalqımızın tarixinə yazılmış ən dolğun və zəngin səhifələrdəndir.

Yarandığı ilk illərdə Bakı Dövlət Universitetinin əsas məqsədi Azərbaycanda maarifçiliyin və səhiyyənin inkişaf etdirilməsi olmuşdur. Sonralar isə bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Universitetin kadr potensialı və elmi bazası əsasında sonralar bir sıra ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılmışdır.

Elm və təhsil sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən Bakı Dövlət Universiteti ictimai həyatın, elm və texnologiyanın, demək olar ki, bütün sahələrində kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağıdır. Azərbaycanın ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin formalaşmasında misilsiz rolunu görkəmli şəxsiyyətlərin əksəriyyəti bu universitetdə təhsil alıb, dünya elminə əvəzsiz töhfələr vermiş alimlərin böyük əksəriyyəti burada fəaliyyət göstərmişdir. Bu gün də BDU, ölkənin ilk və ən qabaqcıl universiteti kimi, özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Bir əsrlik tarixində universitetin 7 dəfə yubileyi keçirilib ki, onun da dördü - 50, 60, 75, 80 illik yubileylər, bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamları əsasında qeyd olunub.

Təbii ki, Ulu Öndər Heydər Əliyev təhsil sahəsində çox böyük diqqət göstərirdi.

Universitet hər il böyük müşavirələr keçirir, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı" deyən Prezident İlham Əliyev hər il, təqribən, 800-ə yaxın Azərbaycan gəncinin Bakıda imtahanlar verməklə, Sovet İttifaqının Moskva, Leningrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edildiyini diqqətə çatdırıb: "Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən, bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin, o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər".

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən siyasətin prioritet istiqamətləri ki-



mi ölkəmizdə elm və təhsil sahəsinə, o cümlədən, Bakı Dövlət Universitetinə göstərilən daimi diqqət və qayğı nəticəsində, universitet ötən əsrin 70-ci illərindən başlayaraq, öz intibah dövrünü yaşayır. Yüz il bundan əvvəl cəmi 2 fakültə - 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, 30-dan çox elmi-tədqiqat və tədris laboratoriyası, Qazax filialı, "Gənc istedadlar" Liseyi, 2 tədris-təcrübə bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Tədris Azərbaycan, rus, ingilis və qismən, alman dillərində aparılır. Üç mindən çox əməkdaş, o cümlədən, 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 17 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 300 nəfərə qədər elmlər doktoru, professor, 1000 nəfərə qədər fəlsəfə doktoru və dosentdir.

Bu gün Bakı Dövlət Universiteti bir əsrlik fəaliyyətinə uğurla yekun vuraraq, yeni 100 illiyə qədəm qoyur. Öz missiyasına uyğun olaraq, BDU növbəti 100 illikdə də beynəlxalq və milli əmək bazarı üçün rəqabətə davamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcəkdir.

Elm və təhsil sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən Bakı Dövlət Universiteti ictimai həyatın, elm və texnologiyanın, demək olar ki, bütün sahələrində kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağıdır. Bu gün də BDU ölkənin ilk və ən qabaqcıl universiteti kimi özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır.

Nəzakət ƏLƏDDİNQIZI

8 yanvar 2020-ci il

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən, Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. İşsizlik, məcburi köçkünlərin mənzil-məişət problemləri bölgələrin inkişafdan geri qalması, əhəlinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu.

Prezident İlham Əliyevin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində, 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə başçısı Azərbaycanda bir dəne də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. Xüsusilə, son 16 il ərzində, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbiçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsədüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Milyonların rifahına xidmət edən sosial islahatlar

Təbii ki, ildən-ilə daha geniş miqyas alan, milyonların rifahına xidmət edən sosial islahatların əsasında ölkənin iqtisadi qüdrəti və dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Yuxarıda bəzi xarakterik faktları xatırladıq. Deyilənlərə daha nəyi əlavə etmək olar? Belə ki, 2019-cu ildə ölkə üzrə ümumi daxili məhsul artıb ki, Azərbaycan sənayenin qeyri-neft sektorunda artımla dünya rekorduna imza atması və ölkəmizlə bağlı müsbət proqnozlar vətəndaşlarımızın gələcəyə daha nikbin nəzərlərlə baxmasına əsas verməklə yanaşı, sözsüz ki, Prezidentin reytinginə də bir-başa təsir göstərir.

Vaxtilə banklardan kredit götürən on minlərlə vətəndaş devalvasiya nəticəsində, ciddi çətinliyə düşmüşdü. Problemlərlə bağlı məsələ Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezidentin vurğuladığı kimi, bu Fərmanın dünyada analoqu yoxdur: "Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır". İllərdən bəri yığılıb qalmış daha bir problem dövlət başçısının fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanla həllini tapdı. Bu sənəddən istismarına icazə verilməmiş yaşayış binalarında mənzil alan 340-400 minədək insan faydalanacaq.

Güclü iqtisadi potensial və inqilabi islahatlar

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir



Son 16 ildə Azərbaycanın siması və dörd Dövlət Proqramı

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 16 ildə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin siması da tanınmaz dərəcədə dəyişib. Bu dövrdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla icra olunub, dördüncü proqram qəbul edilib. Prezidentin bölgələrə ənənəvi səfərləri daha da intensivləşib: son bir ildə 28 səfər. Bunlar adi səfərlər deyil və mühüm infrastruktur obyektlərinin, yeni sənaye müəssisələrinin, aqrar istehsalat komplekslərinin açılışı ilə müşayiət olunur. Ölkədə abadlaşma ilə yanaşı, sosial problemlərin də həlli bir daha ölkə Prezidentinin verilən vədlərinin uğurlu nəticələridir. Ən böyük şirkətlərin hesabatları da bunu bir daha təsdiqləyir. Davos Dünya İqtisadi Forumunun hesablamaclarına əsasən, yol infrastrukturunun keyfiyyəti baxımından Azərbaycan dünyada 34-cü yerdədir və inkişaf etmiş bir çox ölkələri qabaqlayır. "Opinion Way" şirkətinin sorğusunda qoyulan "İlham Əliyevin qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı proqramı və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi?" sualına respondentlərin 93 faizindən çoxunun müsbət cavab verməsi bu inkişaf fonunda tam təbii görünür: bölgə insanı həyatın yaxşılaşmağına doğru dəyişdiyini hər addımda hiss edir və bunu qiymətləndirir.

Prezident regionlara hər bir səfəri zamanı mövcud problemlərlə şəxsən maraqlanır, ictimaiyyət nümayəndələri və sadə insanlarla birbaşa ünsiyyətdə olur, onları düşündürən məsələlərin həllinə dair yerində tapşırıqlar verir. Bu səfərlərin və əhali ilə görüş-

lərin nəticəsi olaraq, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönələn çoxsaylı sərəncamlar imzalanıb, yeni infrastruktur layihələrinin icrasına, şəhər və kəndlərin abadlaşdırılmasına külli miqdarda vəsait yönəldilib. Göründüyü kimi, regionlara səfərlərin faydalılıq əmsalı yetərincə yüksəkdir və sorğu iştirakçılarının 90,4 faizi bununla bağlı sualı müsbət cavablandırıb.

"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir"

"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin dəim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, pragmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Bəli, məhz bugünkü uğurlar əsil siyasətin, görülən real işlərin məntiqi nəticəsidir ki, yola salacağımız 2019-cu ilin son günlərində Azərbaycan inkişaf etmiş dünya ölkələri sırasında 45-ci yerdə oldu. "Bizim hamımızın vəzifəmizdir ki, ölkədə bu siyasəti davam etdirək, əldə olunan uğurları artıraraq və hərtərəfli inkişaf üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməl üzərində müasir Azərbaycan yaradaq" deyən Prezident İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi pragmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyini və işləkliyini nail olmuşdur.

Xüsusi olaraq, vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də 2019-cu il ərzində beynəlxalq münasibətlər sistemində regional və global miqyasda Azərbaycanın atdığı addımlar və əldə edilən diplomatik nəticələrdən danışaraq, yola salacağımız cari ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirib.

"Müstəqillik və inkişaf yolu ilə gedəcəyik və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz"

Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində jurnalistlərin dövlətin ümumi işlərində çox böyük töhfə verdiyini deyib: "Sizə uğurlar arzulayıram. Mən sizin fəaliyyətinizi izləyirəm, televiziyalarda görürəm. Siz ümumi işimizə çox böyük töhfə verirsiniz".

Dövlət başçısı bildirib: "Müasir, gənc insanlar kimi, hesab edirəm ki, bugünkü Azərbaycan mediasını təcəssüm etdirirsiniz və təcəssüm etdirməlisiniz. Fərsətdən istifadə edərək sizə və bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu münasibətlə və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz".

Göründüyü kimi, bütün bunlar, bir daha onu təsdiqləyir ki, xalqımız Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra da daha böyük nailiyyətlərə imza atacaqdır.

RƏFİQƏ KAMALQIZI

Rusiya Yəhudi Kongresinin vitse-prezidenti: "İsraildə Azərbaycan evi" qədim Akkonun ayrılmaz hissəsi və müasir rəmzi olacaq

Bu günlərdə Moskvada Dağ Yəhudilərinin "STMEQI" Beynəlxalq Xeyriyyə Fondunun ofisində Rusiya Yəhudi Kongresinin vitse-prezidenti, Fondun prezidenti German Zaxaryayev ilə İsrailin Akko şəhərinin meri Şimon Lankri, "Əslən Azərbaycandan olan dağ yəhudilərinin əlaqələndirmə mərkəzi"nin və "İsraildə Azərbaycan evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli, İsrailin boks komandasının baş məşqçisi Valeri İlyayev və beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və "İsraildə Azərbaycan evi"nin icraçı direktoru Arye Qut arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, tərəflər görüşdə əməkdaşlıq və tərəfdaşlığın perspektivlərini, Akkoda Azərbaycan dağ yəhudiləri icmasının vəziyyətini və İsrailin Akko şəhərində yerləşən "İsraildə Azərbaycan evi"nin ikinci mərtəbəsinin rəsmi təmələləmə məsələsini müzakirə ediblər.

Akko şəhərinin meri Şimon Lankrinin sözlərinə görə, Azərbaycan dağ yəhudilərinin irsinin öyrənilməsi üzrə Əlaqələndirmə Mərkəzinin birinci mərtəbəsi 2016-cı ilin mart ayında istifadəyə verilib. Akko şəhərinin meri deyib: "Birinci mərtəbənin tikintisinin ümumi büdcəsi 1 milyon dollar olub. Mən çox fəxr edirəm ki, İsrail Dövlətindəki çoxsaylı Azərbaycan icmalarından biri məhz Akko şəhərində yaşayır. Bir neçə il bundan əvvəl mən gözəl Azərbaycanda səfərdə oldum və bu ölkəyə vuruldum. Azərbaycanda olarkən yəqin etdim ki, orada heç vaxt antisemitizm olmayıb, yəhudilər bu ölkədə özlerini heç vaxt qərib hiss etməyiblər. Azərbaycanda yəhudilərə bu cür səmimi və mehriban münasibət tarixi faktıdır, bu fakt məni ruhlandırdı. Bu gün Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsi və əsl platformasıdır. Mən Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı Qəsəbədə də oldum və bir daha inandım ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal məkan, Azərbaycanın fəxridir".

Rusiya Yəhudi Kongresinin vitse-prezidenti, Dağ Yəhudilərinin "STMEQI" Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin fikrincə, əslən Azərbaycandan olan yəhudilər harada yaşamalarından asılı olmayaraq həmişə öz vətənləri Azərbaycan ilə fəxr edir və Azərbaycandan gedəndən sonra Azərbaycan dilini unutmur, ortaq ənənələri və dəyərləri qoruyub saxlayırlar. German Zaxaryayev deyib: "Qədim Azərbaycan torpağında tarixən İslam və iudaizm, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu diyarda tolerantlıq və dini dözümlülük istəyi bu gün də inanılmaz dərəcədə güclüdür. Yəhudilərin və azərbaycanlıların yanaşı yaşadığı tarix ərzində onların münasibətlərinin pisləşməsi və ya gərginləşməsi halla-



rı tapmaq mümkün deyil. Yəhudilər Azərbaycanda istədiklərinə nail ola biliblər və bu gün də belədir. Bu fikri təsdiq edən nümunələr çoxdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşələrin nümayəndələri - həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, iri dövlət müəssisələrinin rəhbərləri olublar. Bütün bunlar azərbaycanlıların yəhudilərə səmimi və mehriban münasibətini bir daha təsdiq edir. Mən bu faktı əsas götürərək və dostlarım, həmməsəklərim, o cümlədən Akko şəhərinin meri Şimon Lankri, "Əslən Azərbaycandan olan dağ yəhudilərinin Əlaqələndirmə Mərkəzi"nin və "İsraildə Azərbaycan Evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli, İsrailin boks komandasının baş məşqçisi Valeri İlyayev və beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və "İsraildə Azərbaycan Evi"nin icraçı direktoru Arye Qut ilə məsləhətləşərək İsraildə Azərbaycan evinin ikinci mərtəbəsinin təmələləmə mərasimində və onun tikintisində iştirak etməyi qəti qərara aldım. Əslən Azərbaycandan olan mən və dostum, Akko şəhərinin meri Şimon Lankri əlimizdən gələni edəcəyik ki, "İsraildə Azərbaycan Evi" qədim və multikultural Akko şəhərinin ayrılmaz hissəsi və müasir rəmzi olsun".

"Əslən Azərbaycandan olan dağ yəhudilərinin Əlaqələndirmə Mərkəzi"nin və "İsraildə Azərbaycan Evi"nin rəhbəri Şirin Nexamiya Mixaeli German Zaxaryayevə mer Şimon Lankri ilə görüşmək və "İsraildə Azərbaycan Evi"nin yaradılması perspektivlərini müzakirə etmək təşəbbüsünə görə təşəkkürünü bildirib. Bu, əslən Azərbaycandan olanların icmasının həqiqi və real əlaqələndirmə mərkəzi olacaq. Şirin Nexamiya Mixaeli deyib: "Biz, əslən Azərbaycandan olan yəhudilər və azərbaycanlılar doğma Azərbaycanı heç vaxt unutmamışıq və unuturuq. "İsraildə Azərbaycan Evi" ardıcıl fəaliyyət göstərəcək və Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin, milli və mənəvi dəyərlərinin populyarlaşdırılmasına hərtərəfli kömək göstərəcək".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və "İsraildə Azərbaycan Evi"nin ic-

raçı direktoru Arye Qut vurğulayıb ki, Avrasiya ərazisində heç bir ölkə İsrail Dövləti ilə Azərbaycan Respublikası kimi sıx və səmimi münasibət qurmayıb. Arye Qut vurğulayıb: "Bu münasibətlər müsəlman ölkəsi ilə İsrailin əməkdaşlığının gözəl modeli ola bilər. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada misli görünməmiş dərəcədə qayğıkeş münasibət bəsləyir. Bir neçə il bundan əvvəl məhz Prezident İlham Əliyevin himayəsi ilə Bakının mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edildi. 2019-cu il noyabrın axırlarında Bakıda Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşdə həlak olmuş dağ yəhudisi Albert Aqarunova abidə qoyuldu. Azərbaycan rəhbərliyi Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Hazırda məhz Azərbaycanda, məşhur Qırmızı Qəsəbədə dünyada ilk dağ yəhudiləri muzeyi tikilir. Keçən həftə əslən Azərbaycandan olan dağ yəhudiləri - Qod Nisanov, Zarax İliyev və dostum German Zaxaryayev Moskvada dağ yəhudiləri icmasının dünyada ilk mərkəzini açıblar. Bu mərkəz oraya gələnləri cühud dağ yəhudilərinin mədəniyyəti, ənənələri və dili ilə tanış edəcək. Mərkəzdə ənənəvi tədris proqramları ilə yanaşı, yəhudi bayramları qeyd edilir, müqəddəs Tövratın mətnləri öyrənilir. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri şərait yaradılması ilə bağlı tədbirlər görüb".

Görüşdə Azərbaycan dağ yəhudiləri irsinin öyrənilməsi üzrə "Tikvateynu - bizim ümid yerimiz" adlı əlaqələndirmə mərkəzinin ikinci mərtəbəsinin və "İsraildə Azərbaycan evi"nin tikilməsi, dağ yəhudiləri mədəniyyəti günləri, habelə cühud dilinin qorunub saxlanmasına həsr edilmiş beynəlxalq elmi konfrans və dəyirmi masa keçirilməsi, bayram konserti təşkil edilməsi barədə qərar qəbul olunub.

DSX: Ermənistan silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədiblər

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayırım kəndi istiqamətində düşmən tərəfindən snayper tüfəngindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olub. DSX rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hadisə yerindədirlər. Hazırda Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.



Almaniya hərbi təlimatçılarını İraqdan çıxarır?

Almaniya hərbi təlimatçıları kontingentinin bir hissəsini İraqdan Küveytə və İordaniyaya keçirməyə hazırdır. DPA agentliyi xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer Bundestaqa ünvanlanan məktubda qeyd ediblər. Kadr dəyişikliyi Ət-Taci və Bağdad şəhərlərindəki bazalarda xidmət edən təlimatçılara aiddir. Nazirlər, həmçinin bildiriblər ki, İraq tərəfində tələbat yaranarsa, Bundesver ölkədə qala bilər. Hazırda İraqda Bundesverin təxminən 120 mütəxəssisi xidmət edir. Onlar yerli hərbiçilərin təlimi ilə məşğuldur. Almaniya mətbuatının məlumatına görə, 32 əsgər artıq İordaniyada yerləşdirilib.



Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək



Rusiya Prezidenti Vladimir Putin, "Türk Axını" qaz boru xəttinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcəkdir. SİA xəbər verir ki, bu barədə yanvarın 7-də Kremlin saytında məlumat yayılmışdır. Məlumatda qeyd olunur ki, Rusiya lideri Türkiyə prezidenti Rəcəb Ərdoğanla ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı danışıqlar aparacaq və vəziyyəti müzakirə edəcək.

ABŞ Cavad Zərifə viza vermədi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Oman xarici işlər naziri Yusuf bin Alevi və bezi xarici ölkələrin nümayəndələri paytaxt Tehrandə təşkil olunmuş "Tehran Dialoqu: 23-cü Beynəlxalq Körfəz Konfransı"ndan sonra jurnalistlərə açıqlamalar verib. SİA-nın verdiyi məlumata görə, İran hərbi komandiri Qasim Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsindən sonra Zərif Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış etmək üçün ABŞ-a viza üçün müraciət etdiyini, lakin müraciətinin qəbul edilmədiyini bildirib.



Bakı Avtovağzal bayram günlərində 100 mindən çox sənişinə xidmət edib

Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sənişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb. Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, sənişin axını ən çox dekabrın 30-dan və yanvarın 2-dək müşahidə olunub. Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sənişin biletlə təmin olunub. Sənişinlər yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"ne zəng edə bilərlər.

20 Yanvar - xalqın istiqlal yolu

20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətləmin törədiblər. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinə ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

20 yanvar faciəsinin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq və insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtmağa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi və milli qürurumuzu qıra bilmədi. Xalqa qarşı törədilən bu cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində, imperiyanın Bakıda qanlı hadisəni törətməklə, İttifaqa üzv olan digər respublikalara gözdağı vermək planı və imperiyanı zor gücünə müharifə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın "A" təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənələr Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fəvqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı ilə paytaxtımızda fəvqəladə vəziyyət elan olundu. Bakıda fəvqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. 1990-cı ilin yanvarında Sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər

öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi.

**1990-CI İLİN QANLI
20 YANVAR FACİƏSİNƏ
DÖVLƏT
SƏVIYYƏSİNDƏ
TAM SİYASİ-HÜQUQİ
QIYMƏT VERİLDİ**



20 Yanvar Azərbaycan tarixində qanlı yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydana olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqın səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənleri, şəxsən M.S.Qorbaçovu kəskin itti-



ham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Ulu Öndər Heydər Əliyev xalqın təkidlə tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımcına qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Dahi Öndər Heydər Əliyevin 5 yan-

var 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarla 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

**ŞƏHİDLƏR XİYABANI
XALQIMIZIN
MÜQƏDDƏS AND
YERİNƏ VƏ
ZİYARƏTGAHINA
ÇEVRİLDİ**

Ümummilli Lider Heydər Əli-

yev, 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də, bir sıra mühüm tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidlə tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, ilk olaraq, Şəhidlər Xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə, bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzün Günü elan olundu.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin

20 Yanvar - xalqın istiqlal yolu

20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiyaya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra dərhal imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur.

Bu Fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı Vahid Kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə Xatirə-Kompleksin yaradılması oldu. Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Memorial Abidə-Kompleks yaradıldı. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onların



20 Yanvar

əziz xatirəsinə böyük ehtiramla yad edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və müəhazirələrin təşkili, mədə-

niyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində



Bundan başqa,



də 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

ZÜMRÜD

8 yanvar 2020-ci il

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədlə və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir.

Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.

Polisdə dərhal lazımı araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməkərsiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarıqlara cəlb ediləblər.

Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər



Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.

Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni götürmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərərək və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərində təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.

Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.

Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.

Eldar Sultanov: Tovuz rayonunda itkin düşən azyaşlının öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdü Quliyeva Nərmin Şərif qızının öten il noyabrın 21-də itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməkərsiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Facebook"dakı profilində məlumat verib. E.Sultanov qeyd edib ki, yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkarlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları dərhal Tovuz rayonuna ezam olunublar. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

General Süleymanın dafn mərasiminin vaxtı dəyişdirilib

General Qasım Süleymanın dafn mərasiminin vaxtı onunla vidalaşmaq istəyən insanların həddən çox olması səbəbindən dəyişdirilib. AZƏRTAC bu barədə Press TV telekanalına istinadla xəbər verir. Bağdadda öldürülən generala vida mərasimi bu gün səhər saatlarında onun doğma vətəni Kerman şəhərində başlayıb. KİV-lərdə yayılan məlumatlara görə mərasim zamanı yaranmış basırıq nəticəsində 40 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb. Generala vidalaşmaq üçün şəhərə milyonlarla insanın toplaşdığı bildirilir. Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymani yanvarın 3-nə keçən gecə ABŞ-in Bağdad aeroportu rayonunda keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.



Mərakeş qəzetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə dair məqalə dərc edilib

Mərakeşin "Əl-İslah və Ət-Tənniyyə" qəzetində baş redaktor Əhməd Mitçunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən, milli birlik dəyərlərinə hörmət hissələrini özündə təcəssüm etdirən və xaricdə yaşayan soydaşlarla əlaqələrin gücləndirilməsinə töhfə verən 31 dekabr - Həmrəylik Günü Azərbaycan xalqının hər il qeyd etdiyi ənənəvi bayramlardan biridir.

2002-ci il dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin mürciətinə qeyd edilib ki, bu milli birlik və həmrəylik bayramı azərbaycanlıların tarixi köklərə bağlılığı, milli yüksəlişinin, azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi meydana çıxmaqla yeni tarixi şəraitdə onun mənəvi dirçəlişini və tərəqqisini əks etdirir.

Müəllif yazır ki, həqiqətən də XX əsrin əvvəlində müsəlman Şərqiində ilk demokratik respublikanı yaratmış Azərbaycan xalqı həmin əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra keyfiyyətcə yeni inkişaf yoluna başlayıb.

Qeyd edilir ki, min illər ərzində öz doğma və tarixi torpaqlarında yaşayan Azərbaycan xalqının nümayəndələri bir sıra səbəblər üzündən bir-birindən ayrılaraq dünyanın müxtəlif guşələrinə yollanıblar. Onlar Rusiya, Gürcüstan, İran, Türkiyə, Avropa və Amerikada öz icmalarını yaradıblar. Ölkədən kənar da bir-birlərinə yaxınlaşmaq istəyi nəticəsində onların həmrəylik şüuru daha da güclənib.

Vurğulanır ki, müxtəlif sahələrdə yerli peşəkar kadr potensialının yaradılması, xüsusilə ölkənin inkişafı və cəmiyyətin dirçəlişi üçün əsaslı sayılan elmi tədqiqat sahəsində kadrların hazırlanması daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bunun nəticəsində daha sonra ölkənin elmi tərəqqisinə töhfə vermiş yüzlərlə tələbə Avropa, Amerika və digər ölkələrə göndərilib. Heydər Əliyevin əsasını qoyduğu kursun davamı olaraq Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər il Azərbaycan xalqını təbrik edir.

Məqalənin sonunda qeyd olunur ki, Azərbaycanın Mərakeşdəki səfirliyində Həmrəylik Günü münasibətilə qəbul keçirilib. Səfir Oktay Qurbanov çıxışında xaricdə yaşayan soydaşlar arasında əlaqələrin qurulması, milli birliyə hörmət və məhəbbət hissələrinin gücləndirilməsi baxımından bu bayramın xüsusi rol oynaması və onun bütün dünyadakı azərbaycanlılar tərəfindən böyük rəğbətlə qeyd edilməsi barədə danışıb.

Yazıda diqqətə çatdırılır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü'nün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRI-İran sərhədləri) dağılması zamanı qoyulub. Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.



2019-su il ərzində Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq bölməsinə müxtəlif məzmunlu məsələlərə bağlı müraciət edən 1585 şəxs müvafiq sənədlə təmin olunub. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında səfirliyin konsulu Hüseyn Mərcanov məlumat verib.

Konsul deyib ki, hesabat dövründə Azərbaycana səfər etmək məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 18 viza verilib, 140 nəfərə məhkumluq, 80 nəfərə vətəndaşlıqla bağlı müxtəlif arayışlar təqdim olunub, 40 nəfər notariat əməliyyatı, 274 nəfər konsulluq uçotuna alınıb, 1088 nəfərə vətənə qayıdış şəhadətnaməsi verilib. 274 vətəndaşın pasport almaq üçün sənədləri sistemə qoyulub, onlardan 219-u yeni nəsil biometrik pasportla təmin edilib. Ümumilikdə, 2019-cu il ərzində konsulluq əməliyyatlarından 66380 ABŞ dolları məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülüb.

Hesabat ilində daxil olmuş müraciətlər içərisində hüquq və mənafeyinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar və hüquqi şəxslər də var ki, bu müraciətlərin araşdırılması məqsədilə Ukrayna XİN-ə və Ukraynanın hüquq-mühafizə orqanlarına müvafiq nota və məktublər göndərilib. Ukraynanın hüquq-mühafizə orqanları ilə daimi əməkdaşlıq nəticəsində Kiyev, Xarkov, Odessa, Dnepropetrovsk, Lvov, Krivoy Roq və digər vilayətlərdə azərbaycanlıların hüquqlarının qorunması təmin edilib, burada yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapıb.

Səfirliyin Konsulluq bölməsinə cari il ərzində 763 ədəd müxtəlif mövzulu məktublər və ərizələr daxil olub, onlardan 565 məktub müvafiq olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə və Mıqrasiya Xidmətinə, 198 məktub isə Ukraynanın aidiyyəti orqanlarına və ərizəçilərə göndərilib, telefon vasitəsilə müraciət edən vətəndaşlara sənədlərin icra olunma qaydaları izah edilib. Səfirliyə gələ bilməyən vətəndaşların olmasını nəzərə alaraq, hesabat ilində də həmvətənlərimizin daha kompakt yaşadıqları Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində mütəmadi olaraq səyyar konsulluq qəbülləri keçirilib, regionlarda təhsil alan tələbə və digər Azərbaycan vətəndaşları ilə görüşlər keçirilərək onlara hüquqi yardım edilib.

Hesabat ilində daxil olmuş müraciətlər içərisində hüquq və mənafeyinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar və hüquqi şəxslər də var ki, bu müraciətlərin araşdırılması məqsədilə Ukrayna XİN-ə və Ukraynanın hüquq-mühafizə orqanlarına müvafiq nota və məktublər göndərilib. Ukraynanın hüquq-mühafizə orqanları ilə daimi əməkdaşlıq nəticəsində Kiyev, Xarkov, Odessa, Dnepropetrovsk, Lvov, Krivoy Roq və digər vilayətlərdə azərbaycanlıların hüquqlarının qorunması təmin edilib, burada yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapıb.

Ukraynada 219 Azərbaycan vətəndaşı yeni nəsil biometrik pasportla təmin edilib

2019-su il ərzində Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq bölməsinə müxtəlif məzmunlu məsələlərə bağlı müraciət edən 1585 şəxs müvafiq sənədlə təmin olunub. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında səfirliyin konsulu Hüseyn Mərcanov məlumat verib.

Konsul deyib ki, hesabat dövründə Azərbaycana səfər etmək məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 18 viza verilib, 140 nəfərə məhkumluq, 80 nəfərə vətəndaşlıqla bağlı müxtəlif arayışlar təqdim olunub, 40 nəfər notariat əməliyyatı, 274 nəfər konsulluq uçotuna alınıb, 1088 nəfərə vətənə qayıdış şəhadətnaməsi verilib. 274 vətəndaşın pasport almaq üçün sənədləri sistemə qoyulub, onlardan 219-u yeni nəsil biometrik pasportla təmin edilib. Ümumilikdə, 2019-cu il ərzində konsulluq əməliyyatlarından 66380 ABŞ dolları məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülüb.

Hesabat ilində daxil olmuş müraciətlər içərisində hüquq və mənafeyinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar və hüquqi şəxslər də var ki, bu müraciətlərin araşdırılması məqsədilə Ukrayna XİN-ə və Ukraynanın hüquq-mühafizə orqanlarına müvafiq nota və məktublər göndərilib. Ukraynanın hüquq-mühafizə orqanları ilə daimi əməkdaşlıq nəticəsində Kiyev, Xarkov, Odessa, Dnepropetrovsk, Lvov, Krivoy Roq və digər vilayətlərdə azərbaycanlıların hüquqlarının qorunması təmin edilib, burada yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapıb.

Səfirliyin Konsulluq bölməsinə cari il ərzində 763 ədəd müxtəlif mövzulu məktublər və ərizələr daxil olub, onlardan 565 məktub müvafiq olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə və Mıqrasiya Xidmətinə, 198 məktub isə Ukraynanın aidiyyəti orqanlarına və ərizəçilərə göndərilib, telefon vasitəsilə müraciət edən vətəndaşlara sənədlərin icra olunma qaydaları izah edilib. Səfirliyə gələ bilməyən vətəndaşların olmasını nəzərə alaraq, hesabat ilində də həmvətənlərimizin daha kompakt yaşadıqları Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində mütəmadi olaraq səyyar konsulluq qəbülləri keçirilib, regionlarda təhsil alan tələbə və digər Azərbaycan vətəndaşları ilə görüşlər keçirilərək onlara hüquqi yardım edilib.



Könüllülük əvəzi ödənilməyən ictimai, faydalı fəaliyyətdir

Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan olunub. SİA bu münasibətlə müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyəti ilə məşğul olan gənclər arasında sorğu keçirib.

1 sayılı Bakı ASAN xidmət mərkəzi könüllüləri üzrə məsul şəxsi Şükür Məmmədov deyib ki, Cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il "Könüllülər ili" elan olunması ASAN könüllüsü olmuş bir gənc üçün çox sevindi-



rici bir xəbər oldu. "ASAN könüllüsü olmaq dəyərdir. Könüllülük sevgi ilə göstərilən xidmətdir. Könüllü olduğumuz zaman biz ASAN xidmət mərkəzlərində Dövlət xidmətlərinin öyrənilməsi və xidmət sahəsində təcrübə keçmişik. Könüllülük fəaliyyəti müddətində könüllülər vətəndaş axınının idarə olunmasında, vətəndaş məmnunluğunun təmin olunmasında, ASAN xidmət mərkəzinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar. Qeyd etmək istərdim ki, həmçinin ASAN Könüllüləri Təşkilatı indiyədək 550-dən çox layihə, 2500-dən çox təlim keçirib. 2013-cü ildən ASAN xidmət mərkəzində könüllü fəaliyyətə başlasam da artıq 1 sayılı Bakı ASAN xidmət mərkəzində ASAN kadr kimi könüllülər üzrə məsul şəxs vəzifəsində fəaliyyət göstərirəm".

YAP Sumqayıt şəhəri Gənclər Birliyinin sədri Fəridə Qafarova deyib ki, 2020-ci ilin "Könüllülər ili" elan olunması cənab Prezidentin gənclərə olan qayğısının nəticəsidir. "Bu da öz növbəsində həm bizim kimi könüllülərlə çalışan təşkilatlar, həm də bütün könüllülər üçün ürəkaçan olub. Mən də öz karyeraya fəaliyyətimə könüllükdən başlamışam. Bildiyiniz kimi könüllülük əvəzi ödənilməyən ictimai, faydalı fəaliyyətdir. Könüllü işlədiyim zamanlar mənə hər zaman niyə məvacib almadan işlədiyim sualı ünvanlanıb. Demək istəyirəm ki, könüllülük fəaliyyəti mənim uğurlarıma əsasını təşkil edib. Artıq könüllülük fəaliyyəti son illərdə daha da çox yayılıb və rəqabət artıb. Bu isə onu göstərir ki, gənclər cəmiyyətə inteqrasiyasını, gələcək karyerasının başlanğıcını mehiz könüllülük yolunun keçilməsində görür".

YAP Gənclər Birliyinin könüllüsü Rza Abbasov deyib ki, mən könüllülük fəaliyyətimə başlamazdan öncə insanlarla ünsiyyət qurmağa çətinlik çəkirdim. "Eyni zamanda ümumi şöbələrdə sənədləşmə proseslərinin aparılması, bir sıra rəsmi prosedurları, İKT sahə-



sində yeni proqramlar və s.bir sıra mənim üçün yeni məlumatları və bilikləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında könüllülük fəaliyyətinə başladığımdan sonra öyrəndim. Zamanla istər Azərbaycandan, istərsə də dünyanın müxtəlif ölkələrindən Azərbaycana səyahət edən insanlarla dostluq münasibətləri qurdum. Düşünürəm ki, könüllülük fəaliyyətim zamanı qazandığım təcrübələr gələcək karyeramda və həyatımda bir çox müsbət addımlar atmağımda köməyimə çatacaq".

"Azərbaycan Dəmir Yolları" QSC-nin könüllüsü Anar Vəlizadə deyib ki, dəmir yolu nəqliyyatı hələ uşaqlıq çağlarından maraqlandıran mənə istehsalat sahələrindən olan maraqlı sahələrdən biri olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin təcrübəçisi olmaq qürurvericidir. Burada qatların hərəkəti, dəmiryolçuların məsuliyyətli əmək şəraiti mənə olduqca mürəkkəb görünüb. Təcrübəçi bir gənc kimi buradakı proseslərin işçisiyə daxil olanda, qarşımda tamamilə fərqli həyat tərzini canlandı. Dəmiryolçular məsuliyyətli və işgüzar olduqları qədər də sözün əsl mənasında dəmir intizama və iradəyə malik adamlardır. Fikrim bu maraqlı sahədə qalib işləmək və dəmir iradəli insanların sırasında öz gələcək həyat yolumu seçməkdir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin könüllüsü olmuş Qumru Orucova deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2 ay müddətində "Könüllü fəaliyyət" layihəsinin iştirakçısı kimi Dövlət Komitəsinin gündəlik iş prosesində, tədbirlərin və konfransların təşkilində yaxından iştirak etdim və təcrübə biliklərə yiyələndim. "Bu fəaliyyətin gələcək iş həyatıma önəmli və effektiv təsir edəcəyinə əminəm. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il

IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunur. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşmış. Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi haqqında Sərəncamı gənclər siyasətinin tərkib hissəsidir, bu şübhəsiz ki, gənclərə diqqətin daha da artmasına mühüm töhfə olacaqdır. Dövlətimizin başçısının uzaqgörən addımı bütün gənclər kimi mənə də çox sevindirici".

Aysel Məmmədova

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib

Təhsil naziri Ceyhun Bayramov "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.



Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına görə, yanvarın 17-də təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək. Təhsil müəssisələrində yanvarın 7-dən 19-dək konfrans, seminar, mühazirə və dəyirmi masalar təşkil ediləcək. Bundan başqa, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyalarının təşkil edilməsi nəzərdə tutulur. Həmçinin Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına təhsil işçilərinin, şagird və tələbələrin ziyarəti təşkil olunacaq.

Bu il Mahaçqaladan Bakıya birbaşa aviareys açılacaq

Bu il Mahaçqala-Bakı birbaşa aviareyslərinin açılması planlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu barədə "Mahaçqala Hava Limanı" ASC-nin baş direktoru Arsen Pirmagomedov bildirib. "Hazırda biz bu il beynəlxalq istiqamətdə istifadəyə verilməsi planlaşdırılan Bakı şəhərinə birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Yeni hava yollarının açılması ilin ortalarında Mahaçqala hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır", - deyir A.Pirmagomedov söyləyib. Qeyd edək ki, Mahaçqala aeroportu Dağıstanın yeganə hava limanıdır. Buradan Moskva, Sankt-Peterburq, Kazan, Surqut, Rostov-na-Don, Krasnodar, həmçinin Qazaxıstan, Türkiyə və BƏƏ şəhərlərinə uçuşlar yerinə yetirilir.



2020-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb. Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaqdır. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Qış fəslisi isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaqdır. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.



Azərbaycan Nigeriyaya 1 ton nar məhsulu ixrac edib



Ötən ilin sonunda Azərbaycan Nigeriyaya 1 ton nar məhsulu ixrac edib. Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. O bildirib ki, "Aqrar Tədarük və Təchizat ASC-nin fəaliyyət istiqamətlərindən biri də yerli istehsal kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsidir. "Bu istiqamətdə Strateji Yol Xəritəsindən irəli gələn tələblərə uyğun olaraq

ənənəvi ölkələrlə yanaşı, qeyri-ənənəvi ölkələrə məhsul ixracı üzərində araşdırmalar aparırıq. İxrac coğrafiyamızı genişləndirmək məqsədilə ötən il Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Fransa kimi ölkələrdə təşkil edilən sərgilərdə iştirak etdik, yeni əməkdaşlıqlar qurduq. 2019-cu ildə Birləşmiş Ərəb Əmirlikləri və Afrika ölkələrinə Azərbaycan istehsalı meyvə və tərəvəzin ixracını gerçəkləşdirdik. Nigeriyaya ilkin olaraq "Napoleon" sortundan olan gilasin qablaşdırılmış formada "Made in Azerbaijan" brendi ilə ixracını həyata keçirdik. Bu əməliyyat sınaq xarakteri daşıyırdı. İlin sonuna doğru 1 ton nar məhsulu da Nigeriyaya ixrac edildi. Hazırda digər Afrika ölkələrinə, eyni zamanda, ərəb ölkələrinə Azərbaycan məhsullarının ixracı üçün danışıqlar aparırıq".

8 yanvar 2020-ci il

Azərbaycan 2019-cu ildə bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edib. Faktların təhlili göstərir ki, bunun üçün ölkə rəhbərliyi mükəmməl siyasi kurs həyata keçirib. Vətəndaşların rifah halının yüksəlməsi, sosial təminat, əmək-haqları və pensiyaların artımı sahələrində ciddi yeniliklər baş verib. Bir sıra irimiqyaslı strateji regional layihələr reallaşdırılıb. Regional əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atılıb. Xarici siyasətdə əhəmiyyətli irəliləyiş əldə edilib. Azərbaycan həm qonşuları, həm də Avropa və Asiya ölkələri ilə əlaqələri inkişaf etdirib. ABŞ-la strateji əməkdaşlıq yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Bu faktların prizmasından Azərbaycanın 2019-cu ildə müstəqil dövlət kimi fəaliyyətinin vacib məqamları üzərində bir qədər geniş dayanmağa ehtiyac vardır.

Sosial dövlət: Azərbaycan səmərəli addımlar atır

Hər bir ölkə üçün il ərzində görülən işlərin təhlili önəm daşıyır. Bununla bütövlükdə dövlətin doğru yolda olub-olmadığı, hansı nöqsanların aradan qaldırılmalı olduğu müəyyən olunur. Eyni zamanda, gələcəyə daha inamla getmək üçün konkret addımları müəyyən etmək fürsəti yaranır. Azərbaycanda gedən proseslərin təhlili də olduqca vacibdir. Bu özəlliyi Prezident İlham Əliyev xüsusilə vurğulayıb.

Ölkə jurnalistlərinə ötən ilin dekabr ayında verdiyi geniş müsahibədə Azərbaycan Prezidenti ifadə edib: "2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir. Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun".

Dövlət başçısının ilin hadisələrini ciddi təhlil etmək zərurətini vurğulaması çox əhəmiyyətli məqamdır. Bununla Azərbaycanda hər bir addımın dərin düşünülərək, analizlər apararaq, real situasiyanı elmi-proqnostik aspektlə öyrənərək atmağın lazım gəldiyi bir daha vurğulanır. Ölkə rəhbəri bunun fonunda gələn il üçün də uğurlu addımlar atmağın mümkün olduğunu ayrıca ifadə edib. Deməli, Azərbaycan hər bir dəyişikliyə hazırdır, baş verən proseslərə çevik reaksiya verməyə qadirdir.

2019-cu ildə Azərbaycanın həyata keçirdiyi proqramlar, daxili və xarici siyasətdə reallaşdırdığı planlar bu tezisə doğruluğunu tam təsdiq edir. Burada daxili siyasətdə xarici siyasət arasında mükəmməl ahəngin olduğunu da vurğulamaq gərəkdir. Bu iki istiqamət bir-birini tamamlayıb.

Onların müqayisəsi göstərir ki, Azərbaycan 2019-cu ildə hər iki istiqamətdə yeniliklər edib. Onlar sistem halında ölkənin daxili potensialını daha sürətlə inkişaf etdirməyə, konkret sahələr üzrə real nəticələr əldə etməyə, beynəlxalq miqyasda ölkənin nüfuzunu daha da artırmağa yeni imkanlar yaradıb. Yəni, 2019-cu il yalnız qarşıya qoyulan planların tam yerinə yetirilməsi ilə deyil, həm də sosial, iqtisadi, siyasi, mədəni, geosiyasi sferalarda yeni dəyərlərin yaradılması ilə xarakterizə olunub. Bu isə strateji aspektdə mühüm bir çalarlardır. Çünki faktiki olaraq, dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasını ifadə etməkdədir.

Bu kontekstdə ilin mühüm hadisələri haqqında fikir yürütmək olar. Azərbaycan daxili siyasətdə - iqtisadi, sosial, əhəlinin təminatı, əməkhaqlarının və pensiyaların artırılması sferalarında səmərəli addımlar atıb. Bununla bağ-



2019-cu ilin yekunları: daxili və xarici siyasətin yeni səviyyədə sintezi

lı ölkə rəhbəri vurğulayıb: "...biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il bürüzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir".

Dünyanın ən inkişaf etmiş ölkələrinin belə maliyyə-iqtisadi böhranlar içində çapaladığı bir mərhələdə Azərbaycanın bu uğuru, əlbəttə, təqdirləyicidir. Onu da nəzərə almaq lazımdır ki, bu inkişaf Azərbaycanda neftin istehsalının bir qədər aşağı düşməsi fonunda baş verib. İlham Əliyev bu məqamı xüsusi qeyd edib: "Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulumuzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis nəticə deyil, daha da artıq olmalıdır və olacaqdır".

Deməli, Azərbaycan rəhbərliyi kritik məqamlarda belə vəziyyətə yaradıcı yanaşa bilir, dövlət quruculuğunu səmərəli inkişaf etdirir. Rəqəmlərə nəzər salaq: "Qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir... Kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım vardır... İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artıb. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıb... Xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir... Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı, indi 50 milyard dollara çatıb".

Bu aspektdə məsələ ancaq iqtisadi inkişafa nail olmaqdan ibarət deyil. 2019-cu ildə Azərbaycanda çox ciddi sosial-iqtisadi və idarəetmə islahatları həyata keçirildi. İndi ekspertlər ölkədə əməkhaqlarının və pensiyaların artım tempi ilə bağlı çoxlu sayda təhlillər aparırlar. Onlardan aydın olur ki, artıq bu proses dinamik şəkildə gedir. 2020-ci ilin ilk ayından pensiyaların daha 15 faiz artırılması nəzərdə tutulub. Buna nail olmaq üçün uğurlu siyasət həyata keçirmək şərtidir. Çünki ətrafda olan ölkələrin heç birində bu cür dinamika yoxdur. Bu, o deməkdir ki, Azərbaycan rəhbərliyinin siyasəti, sözün həqiqi mənasında, həm konseptual, həm də praktiki aspektdə uğurludur.

Regional əməkdaşlıq və təhlükəsizlik: xarici siyasətin iki mühüm aspekti 2019-da

Daxili siyasətdə əldə edilən bu uğurların fonunda xarici siyasətin bütün prioritet istiqamətlərində və enerji siyasətinin dinamik surətdə inkişaf etdirilməsində önəmli uğurlara imza atılıb. Belə ki, Azərbaycan 2019-cu ildə geosiyasi və geoiqtisadi əhəmiyyətli Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Avropaya birləşən hissəsinin açılışını edib. Bu, bütövlükdə Avropanın da enerji təhlükəsizliyində vacib rol oynayacaq Cənub Qaz Dəhlizinin reallaşmasında olduqca mühüm hadisədir. Dövlət başçısı bununla bağlı ifadə edib: "TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə... TANAP layihəsi bizim strateji aktivimizdir. Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik... TANAP Avropa qaz kəmərinin - "Trans-Adriatik", yeni, TAP adlandırılan kəmərin inşasına da imkan yaradıb. Bu layihənin icra sahəsində artıq 90 faizi ötürüldü... Bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olubdur. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır".

Əlbəttə, enerji layihələri ilə yanaşı, nəqliyyat projeksiyaları da ölkə üçün strateji əhəmiyyət kəsb edir. 2019-cu ildə Azərbaycan bu istiqamətdə tarixi addımlar atıb. Prezident xüsusi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi olaydır. Bununla Əfqanıstandan başlayaraq Avropaya qədər uzanan böyük bir məkanda yük daşımalarında Azərbaycan ciddi rol oynamağa başlayıb. Bununla yanaşı, İlham Əliyev ayrıca vurğulayıb ki, Türkiyə ilə dəmir yolu əlaqəsi də meydana gəlib. Azərbaycan bu kimi layihələrlə Şərqi Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün Cənubi Qafqaz regionunda qovşaq rolunu oynamağa başlayıb. Bu da nəqliyyat-logistika xidmətinin geosiyasi dəyər səviyyəsinə

çatdırılması anlamını verir. Proses təbii ki, davam etdiriləcək.

Yuxarıda vurğulanan uğurların prizmasından xarici siyasətdə atılan addımlar da kifayət qədər uğurlu görünür. Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həllində rəsmi Bakı qətiyyət nümayiş etdirərək, Ermənistanın yeni siyasi rəhbərliyinin tərziatçı addımlarının qarşısını alıb. Nikol Paşinyan və komandasının Xankəndidəki separatçı-terrorçulara da danışıqlara qatmaq planını pozub. Eyni zamanda, Azərbaycan regional miqyasda təhlükəsizliyin təmini və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atmaqda davam edib.

Bu kontekstdə Bakıda Türk dövlətlərinin və Qoşulmama Hərəkatına üzv ölkələrin sammitlərinin keçirilməsi xüsusi qeyd edilməlidir. Çünki bu tədbirlərdə dünyanın 130-a yaxın ölkəsi Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyib və ayrıca olaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsi zərurətini sənədlərdə təsbit ediblər.

Azərbaycan 2019-cu ildə xarici siyasətinə multikulturalizm, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun təşkili istiqamətlərinə önəm verməkdə davam edib. Bununla əlaqədar Prezidentin Bakıda keçirilən dünya dini liderlərinin zirvə toplantısı haqqında ifadə etdiyi fikirlər çox maraqlıdır. Ölkə rəhbəri vurğulayıb: "Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır və bu siyasətin çox sadə səbəbləri vardır. İlk növbədə bu siyasət və bu sahədə aparılan işlər, apardığımız siyasət daxili vəziyyətin sabitləşməsinə, sabit saxlanmasına xidmət göstərir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır... İkincisi, biz hesab etdik ki, Azərbaycan bu missiyanı öz üzərinə götürə bilər - təkə tarixi keçmişinə görə yox, eyni zamanda, bugünkü siyasətinə görə. Çünki bizim siyasətimiz əməkdaşlığa hesablanıb. Mən tam əminəm ki, yalnız əməkdaşlıq hesabına biz xarici məqsədlərə nail ola bilərik".

Beləliklə, Azərbaycan 2019-cu ildə daxili siyasətdə əldə etdiyi uğurlarla xarici siyasətdə nailiyyətlərə qovuşmaq prosesini uyğunlaşdırıb. Bütün istiqamətlərdə siyasətin hər iki aspekti bir-birini tamamlayıb. Bu isə gələcək uğurlarımızın müjdəsidir.

Niyə “siyasi mühacir” məsələsinin altından AXCP və Müsavat çıxır?

Yaxud Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və başqaları “hiqq” etmək imkanlarını da itiriblər

Ötən ilin müxalifət düşərgəsinə aid olan ən yaddaqalan hadisələrindən biri də “mühacir biznesi”nin ifşası oldu. Belə ki, Almaniya qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görüldü və həmin tədbirlər bu gün də davam etdirilir. O cümlədən, Avropanın digər ölkələrində də müəyyən işlərə başlanılıb və çox yaxın zamanlarda ictimai rəy növbəti faktların da şahidlərinə çevriləcək.

Daha bir maraqlı məqam budur ki, “mühacir biznesi” məsələsində yalnız Müsavat partiyası və onun rəhbərliyi deyil, AXCP sədri Əli Kərimlinin, eləcə də, ətrafının əməlləri mövcuddur. Belə ki, müsavətlərlə yanaşı, cəbhələrin də adları bu kimi kirli olaylarda hallanır. Əldə etdiyimiz məlumatlara görə, “mühacirlərin” əksəriyyəti, məhz AXCP-dən müəyyən pul müqabilində alınan saxta partiya vəsiqələri və mitinqlərdə göstərdikləri “aktivliyə” görə rahat qaydada Avropanın müxtəlif ölkələrinə sığınmağa macal tapıblar. Hətta bir müddət əvvəl, o da bəlli olmuşdu ki, saxta mühacir statusu üçün AXCP-nin müəyyən adamları tərəfindən adambaşı 5-10 min dollar pul alınıb ki, həmin vəsaitlər sonradan Ə.Kərimlinin qeyri şəxslərin adlarına açılmış bank hesablarına köçürülüb.

Mənbə: “Hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə “dərindən dövlət” kimi çalışırlar”

Aparılan araşdırmalar və get-gedə üzə çıxan faktlar da göstərir ki, mühacir biznesi ilə, əsasən, AXCP sədrinin yaxın şəbəkəsində olan şəxslər məşğul olublar. Onlar müxtəlif yollarla imkanlı şəxsləri aldararaq, pullarını ələ keçiriblər.

Məsələ ilə bağlı adlarının açıqlanmasını istəməyən məlumatlı mənbələr də maraqlıdır. Daha doğrusu, bütün məsələlərin altından, bilavasitə AXCP və Müsavatın adlarının çıxması özü-özlü-



yündə qeyd edilən fikirləri tamamlamaqdadır.

“Bu məsələlərlə bağlı, bir müddət öncə, İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldılar. Düzdür, Müsavat partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Bu prosesdə əsas iştirakçılar AXCP rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Məsələ belədir ki, hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə “dərindən dövlət” kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayırlar almaqdır” deyər məlumatlı mənbə qeyd edir.

“Onlar əllərində, təxminən, 100-200 min avro civarında pulları olan adamlardır ki...”

Həmçinin, bildirilir ki, hazırda Almaniya və Hollandiyada xeyli sayda imkanlı yaxşı olan azərbaycanlılar “siyasi mühacir” statusu ilə yerləşiblər. Onlar ölkədən “siyasi mühacir” adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıb, biznes qurublar və yaxşı pul qalanıblar: “Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getmələri mümkün olmayıb, çünki sahibkar kimi yerləşmək üçün tələb olunan 500 min avro -1 milyon dollar civarında yatırımlar edib, sahibkar kimi oturmaq imkanları olmayıb. Onlar əllərində, təxminən, 100-200 min avro civarında pulları olan adamlardır ki, 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınır və daha sonra orada xırda biznesə başlayırlar”.

Yeri gəlmişkən, onu da xatırladaq ki, siyasi mühacir alveri ilə məşğul

olan dəstənin cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi açıqlama yaymışdı. Məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək, xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturmaq icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Gözləyək və gözlənilən nəticələri görək...

Cinayət işi üzrə saxta sənədlərdən istifadə etməklə, xarici ölkələrdə “oturmaq icazəsi” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdiriləcəyi ilə bağlı rəsmi məlumat verilməmişdi.

Bütün bunlar, bir daha sübut edir ki, artıq AXCP və Müsavat kimi siyasi bizneslər üzərində qurulmuş partiyaların elə siyasi sonları da “siyasi mühacir” məsələsi ətrafında başa çatmaq üzrədir. Yeni faktlar, dəlillər və sübutlar da bütün bunları göstərir. Hətta Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılinin və sairələrin, necə deyərək, “hiqq” eləməyə belə cürətləri çatır. Çünki bu dəfə onları ifşa edən Avropanın hüquq-mühafizə orqanlarıdır. Hər halda, gözləyək və gözlənilən nəticələri görək...

Rövşən RƏSULOĞ



Təhmasib Novruzov

2020-dən gözləntilərimiz

Birmənalı olaraq, deməli ki, yola saldıığımız il bütün sahələrdə irəliləyən doğru atılan ciddi addımlarla, iri və fundamental hadisələrlə dolu bir il oldu. İstər insanların həyat tərzinin yaxşılaşmasına doğru atılan möhtəşəm addımlar, istər ölkəmizin iqtisadiyyatında əldə olunan nailiyyətlər, istərsə də müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması baxımından, ötən il hər bir azərbaycanlının yaddaşına uğurlu il kimi daxil oldu.

Yalnız iki sahədə irəliləmişimiz olmadı. Bunlardan birincisi Qarabağ düşüncəsinin həlli ilə bağlıdır ki, bu da, bizimlə yanaşı, düşmənin və onun arxalandığı dünya güclərinin mövqeyindən birbaşa asılıdır. Qoy oxucum məni qınamasın. Tez-tez meydanlardan, sosial şəbəkələrdən bu problemin həllini tapmasında indiki iqtidar qınanılır, hərbi əməliyyatlara başlamağın vaxtının çatmasından danışılır. Təbii ki, ata-baba yurdunu itirmiş bir vətəndaş olaraq, bu problemin tezliklə həll olunmasını, bir milyondan artıq insanın, o cümlədən, mənim və yaxınlarımla yur-yuvasına dönməsini həmin insanların əksəriyyətindən daha çox istəyirəm. Ancaq məsələnin, sadəcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsindən çoxdan çıxdığını və bu problemdən hansı güclərin nəyə nail olmaq istediklərini düşündükdə, problemin nə qədər qloballaşmış bir problemə çevrildiyini göz önünə getirib, indiki halda, hərbi əməliyyatların başlanmasının bizə nə verəcəyini hesablamadan, mən belə çağırışlardan uzaqam. Ötən il Paşinyanın ziddiyyətlərlə dolu sərəmsəm bəyanatlarını, sadəcə, sərəmsəmlik adlandırsaq da, heç kim zəmanət verə bilməz ki, onu bu bəyanatları səsləndirməyə təhrik edənlərin hansısa məkrli niyyətləri gizləndirib və bizlər hələ də bunu bilmirik. Axı Azərbaycanla hərbi qarşıdurmada məğlub olacağını gözəl bilən (öz siyasiləri və hərbi mütəxəssisləri bunu dənə-dənə vurğulayıblar) bir ölkənin başçısı hardan tapır bu cəsarəti ki, hərbi ritorika dili ilə danışsın? Bunu anlamaq üçün böyük siyasətçimi olmaq lazımdır? Bir dövlət hərbi əməliyyatda qələbə çalacağına əmin olmadan iki məqamda savaşa başlayar: ya dünyanı güc mərkəzlərindən tam qorant almalı; ya da məğlubolma təhlükəsini də nəyinsə xatirinə qəbul etməlidir. Buna isə bizlər, yəni ictimaiyyət deyil, məhz iqtidar, dəqiq desək, Ali Baş Komandan qərar verə bilər. Məhz ölkənin başçısı dünyada gedən bütün oyunlardan, hər kəsdən daha çox xəbərdardır və həmin oyunlar içində qalib oluncuya çevriləcək üçün nələri etmək lazımsa, hesab edirəm ki, indiki iqtidar hamısını edir. Savaşa qalxmağın vaxtını və zamanını da, məhz ölkə başçısı hər birimizdən yaxşı bilir. Bu, danılmaz həqiqətdir ki, hər bir ölkədə, ölkənin ərazi bütövlüyü pozularsa, onun qarşısını almaqda və ya suverenliyi bərpa etməkdə, hər kəsdən çox ölkə başçısı maraqlı olur. Lakin bu maraqla yanaşı, ölkə başçısı nəticələrlə bağlı məsuliyyətini də yaxşı anlayır və itiriləcəklərin daha çox ola biləcəyi təhlükəsini aradan qaldırmadan, hər bə girməyi millət və dövlət qarşısında məsuliyyətsizlik kimi dəyərləndirməklə, ən doğru qərarı verir. Mən, bir vətəndaş olaraq, əminəm ki, artıq Azərbaycan problemin həllinin astanasındadır və bizlərin doğma yurd-yuvarımıza geri dönəcəyimiz gün o qədər də uzaqda deyil...

İkinci həll olunmayan problem isə, ölkədə normal, sivil siyasi müxalifətin hələ də formalaşma bilməməsidir ki, bunun da bir neçə səbəbi var. Ən mühüm bir səbəb var ki, onu söyləmədən keçə bilmərəm. Zənnimcə, Azərbaycanca ona görə real konstruktiv siyasi müxalifət formalaşma bilmir ki, bu düşüncə arxivə qoyulmuş bir qrupun inhisarına çevrilib. Nə qədər ki, hər seçki gələndə, iştirakdan imtina edən, onu “boycot”(?) etmək haqqında çağırışlar edən, əslində, elektoratu olmadığına görə məğlubiyyətlərini gördüklərindən, bu addımı atmağa məcbur olan otuz illik müxaliflərimiz meydanı yeni, daha sağlam qüvvələrə vermək istəmir, bu sahədə bir irəliləyişin olacağına inanmaq sadələşmələrdir. Bu bərdə əlavə nəse deyib vaxtınızı almaq istəmirəm. Son olaraq, onu deməyə ehtiyac görürəm ki, qeyd etdiyim hər iki problemin hələ də problem olaraq qalmasının əsas səbəbi Qərbdəki anti-Azərbaycan qüvvələrdir. Bir atalar məsələsində deyildiyi kimi, “Dovşana qaç, taziya tut” deyən Qərb siyasiləri həm Paşinyanı idarə edir, həm də bizim bəzi müxalif başbirləri. Nə qədər ki, hər ikisi, yəni Paşinyan və bizim bəzi müxaliflər bölgədəki maraqları naminə milyonları səpələnib, burda da Yaxın Şərqi yeni formasını yaratmaq istəyənlərin qoltuğundan çıxmayıblar, bu problemlərin həlli də uzaqcaq. Allahdan onlara bir az ağıl və bir az da vicdan arzulayaq. Əlimizdən başqa nə gəlir ki?..

Balakəndə evlərdən oğurluq edən şəxslər tutulub

Balakən Rayon Polis Şöbəsinə rayonda bir neçə evdən oğurluq edilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslərin əvvəllər də məhkum olunmuş rayonun Tülü kənd sakini Pərviz Umudov, həmkəndlisi Zamiq Osmanov və Balakən şəhər sakini Anar Qarayev olduqları müəyyənləşdirilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvarınadək üç evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



8 yanvar 2020-ci il

Xaricdəki ağaların qulbeçələri

Yaxud dağıdıcıların hər bir iddiasının arxasında xaricdəki ağalarının sifarişi dayanır

27 ildir ki, avtomobilin zapçastı tökülüb-dağıldığı kimi, dağılıb tökülən dağıdıcı müxalifət düşərgəsi növbəti şousunu göstərmək üçün ölkəmizdə keçiriləcək parlament seçkiləri ərafəsi, yəni də "axtarış"dadır. Məqsəd də seçki ərafəsi şər-böhtan kampaniyası aparmaqdır. Bu günlərdə AXCP sədri Əli Kərimlinin "parlament seçkilərinin qışda keçirilməsinin düzgün olmadığını" deməsi və yenə də seçkiləri ərafəsində onun utopik düşüncəsini alt-üst edib.

Göründüyü kimi, Ə.Kərimli heç bir halda, öz dar düşüncəsini, bütövlükdə, müxalifətə sirayət etdirə bilmədi. Və "seçkinin qış fəslində keçirilməməsi" fikri isə Ə.Kərimlinin artıq satqıncılıq və mənəviyyatsızlığını bir daha nümayiş etdirdi. Aydın görünür ki, Ə.Kərimli indi də çalışır ki, parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirib, diqqət cəlb etsin. Sifarişi xaricdəki ağalardan, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrdən alan Ə.Kərimli və onun ipli kuklası, daha doğrusu, ələqçinin qilverəni Cəmil Həsənlı anlamlıdır ki, Azərbaycan xalqı onların hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. Və seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam da dilə gətirməz.

Hafiz Hacıyev: "Əli Kərimli kimi satqınlar ancaq belə absurd fikirlər söyləyə bilər"

"Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev Ə.Kərimlinin parlament seçkilərinin qış fəslində keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərək deyib ki, bu, gülünc fikirdir: "Bununla Ə.Kərimli özünün nə qədər qanunlardan bixəbər bədbəxt olduğunu sübut edir. Absurd və heç bir məntiqə sığmayan "qışda seçkiləri keçirməklə, seçki aktivliyini azaltmağa xidmət etmək", "müxalifətə seçicilərlə görüşə imkan yaratmamaq", "hazırkı qışda yaxalamaq" kimi gülünc iddialarla seçki prosesini dayandırmaq olmaz. Ə.Kərimlinin belə açıqlaması, ilk növbədə, onun, həqiqətən də, psixoloji probleminin olduğunu ortaya qoyur. Axi, seçkinin hansı fəsilə keçirilməsinin seçki aktivliyinə və yaxud siyasi partiyaların seçkiyə hazırlıqsız olmasına nə aidiyyəti var. Sivil qaydalarla hakimiyyət uğrunda mübarizə aparan siyasi partiyaların və qüvvələrin işi hər zaman ölkədə baş verəcək siyasi proseslərə hazır olmaqdır. Bir də başdan xarab olan satqın Ə.Kərimli bütün seçkilər ərafəsi belə düşünülənmiş fikirlər irəli sürür. Yenə də köhnə hamam, köhnə tas. Çünki ictimai dəstəkdən məhrum olan radikal müxalifət "baş-bilənlərdən" olan AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın sədri C.Həsənlı və onların peyki ətrafında fırlanan, gündə bir təşkilat dəyişən G.Hacıbəyli, "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü T.Yaqublu sosial şəbəkələrdə var gücləri ilə parlament seçkilərinin əleyhinə təbliğat aparsalar da, heç bir şeyə nail ola bilməyəcəklər".



Radikal düşərgədə yenə də analogi vəziyyət yaranıb. Bu günlərdə Müsavat

Dağıdıcı düşərgədə analogi vəziyyət

Radikal düşərgədə yenə də analogi vəziyyət yaranıb. Bu günlərdə Müsavat

partiyasının keçmiş başqanı, bu gün də bu təşkilatda əsas söz sahibi olan İsa Qəmbər "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü G.Hacıbəyli arasında baş verən "müavin" qalmaqalının yenidən qızıışması bunun əyani təsdiqidir. Məsələ burasındadır ki, onların bir-birlərini ittiham edən statusları sosial şəbəkələrdə tərəfdarlar arasındakı gərginliyi pik nöqtəsinə çatdırıb.

Murad Əliyev adlı istifadəçi yazır ki, "Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin trol "madonnası" yenə də aktivləşir". Qarşı "cəbhənin" təmsilçilərindən olan Pərvin Hacıyev isə belə yazıb: "İsa Qəmbər özünü daim gündəmdə saxlamağa çalışan, siyasi cəhətdən tükənmiş bir insandır. Həqiqətən, onda çox neqativ aura var. Sifətini görəndə, adam depressiyaya düşür... Bir şəxs ki, siyasi tacir statusu ala. Saxta sənəd alveri və sair. Biz onun üzünə vurma-dıqca, uşaq kimi sırtılır".

Göründüyü kimi, bütün bunlar hələ başlanğıcdır. Müxalifət təmsilçilərinin belə açıqlamaları, ilk növbədə, onlarda həqiqətən psixoloji problemin olduğunu ortaya qoyur. Amma bu partiyalar unudurlar ki, seçicinin seçmək hüququnu məhdudlaşdırmaq və onu seçkidən yayındırmaq qanunla qadağandır. Bir də siyasi proseslərdə hazırlıq, resurs və güc əsas məsələdir. Güc yoxsa, seçki ən ideal şəkildə keçirilsə belə, uğur əldə edə bilməyəcəkdir. Ancaq Ə.Kərimli, C.Həsənlı, İ.Qəmbər, A.Hacılı və... bu kimi xaricdəki ağaların qulbeçələrinin hər bir iddiasının arxasında xaricdəki ağalarının sifarişi dayanır. Odur ki, müxalifətin bütün bu bəhanələri, sadəcə olaraq, seçkilərdə öz uğursuzluqlarını pərdələməklə və siqortalamaqla, kimlərsə günahkar axtarmalarına xidmət edir. Və bu istəkləri isə, heç bir nəticə verməyəcəkdir.

Rəfiqə HÜSEYNOVA



Cəmil Həsənlı
elə deputat
olmasa yaxşıdı

RƏFİQƏ

"Millı Şura"nın sədri Cəmil Həsənlının yenidən AXCP sədri Əli Kərimlinin cənginə keçməsindən sonra onun qeyri-ciddi fərd olması özünü, necə deyirlər, 100 yox, milyon faiz təsdiqləyib. Təsdiqləyib, ona görə ki, bu fərd, nəinki öz sözünün üstündə dayanma bilmir, həmçinin, nə qədər çoxüzlü, sağlam əqidəyə malik olmadığını dəfələrlə ucuz şouları ilə sübuta yetirib.

Xüsusilə də, Ə.Kərimli tərəfindən ortaya atılan "boycot" oyunbazlığının əsas kuklasına çevrilmiş C.Həsənlı elə sanır ki, əgər seçkilərə qatılmasa, onun "siyasi reytingi" daha da artaraq, ictimai rəydə onun barəsində "müsbət imiclər" formalaşdıracaq. Amma gəlin görək belə iddia nə qədər doğru olardı?

Bu gün kimsəyə sirr deyil ki, xalq kütləsi, ümumiyyətlə, normal düşüncəyə malik olan siyasi ictimaiyyət C.Həsənlı "amilini" yaxşı anlayır. Məsələn, anlaşılır ki, C.Həsənlıdan heç deputat olmasa yaxşıdır. Əgər o, Allah eləməmiş, deputat olarsa, onun ingilis bayrağı kimi hansı tərəfə əsəcəyi bəlli olmayacaq. Çünki yuxarıda da, qeyd etdiyimiz kimi, onun əqidə deyilən bir hissi yoxdur. Əgər o əqidəsizdirsə, bu gün olduğu kimi, sabah da Azərbaycanın milli maraqlarını erməni əşnarlarına sata bilər. Bəli, sual edilə bilər ki, axı C.Həsənlının ermənilərlə nə bağlılığı ola bilər? Bu sualın cavabı çox bəsitdir...

C.Həsənlı erməni marağından çıxış edib, qudasının "zakazlarını" yerinə yetirməyə cəhdlər edəcək. Çünki onun ingilis qudası Ermənistanın paytaxtında restoran və pansionat sahibidir. İngilis kürekəni isə ara-sıra oraya səfər edib, sevimli qayınatasını götürmə-baxımlarla təmin edir. Bu zaman belə bir nəticəyə gələrdik- əgər C.Həsənlı, iraq olsun, deputatlığa namizədliyini irəli sürsəydi və Allah eləməmiş, seçilsəydi, sevimli ingilis qudasının erməni dostlarının emrlərini ölkə parlamentində gündəmə çıxaraçaqdı. Məsələn, ölkənin milli maraqları müzakirəyə çıxarılanda, C.Həsənlı erməni marağından çıxış edib, qudasının "zakazlarını" yerinə yetirməyə cəhdlər edəcəkdi. Ona görə də, Cəmil Həsənlı elə deputat olmasa yaxşıdı...

AXCP "Milli Şura"nı batıracaq

Mövcud faktlara və reallıqlara əsasən, demək olar ki, uğursuzluq zolağından çıxma bilməyən müxalifətin dağıdıcı qanadı, geridə qalan 2019-cu ildə daha böyük uğursuzluğa düşərək oldu. Böhranlı durumdan çıxmaları da mümkünsüz görünür.

Bu baxımdan, demək olar ki, bütün cəhdlərinə və planlarına baxmayaraq, 2020-ci il müxalifət partiyalarının bəzilərinin sıradan çıxacağı il olacaq. "Yurddaş" partiyasının sədri Ma-

is Səfəri "Səs" qəzetinə açıqlamasında bildirdi ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər üçün, hər il olduğu kimi, geridə qoyduğumuz 2019-cu ildə uğursuz bir il oldu: "Ümumiyyətlə, bu gün müxalifət ölüm-qalım məsələsi qarşısındadır. Onların ağır vəziyyətə düşmələrinin səbəbi də özləridir. Bir sözlə, müxalifət partiyalarına rəhbərlik edən liderlər normal fəaliyyət göstərə bilmirlər və buna görə də, çıxılmaz bir vəziyyət düşüblər. Bu gün, demək olar ki, həmin müxalifət partiyalarına yalnız və yalnız baş-

qanlar və onların ətrafında 5-10 nəfərdən də az adam qalmaqdadır. Təbii ki, bu da, siyasi fəaliyyət deyil. Demək olar ki, sözügedən bu qüvvələrin cəmiyyət üçün var olub, olmaması maraqlı deyil. Çünki cəmiyyət bu cür qüvvələri qəbul etmir və dəstəkləmir. Bir sözlə, bütün illərdə olduğu kimi, 2020-ci ildə də müxalifət üçün uğursuz il olacaqdır. Bu uğursuzluqlarının da səbəbi onların anormal fəaliyyətləri ilə bağlıdır".

GÜLYANƏ

Zaqatalada narkotik vasitə alverçisi saxlanılıb



Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin saxlanması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş 42 yaşlı Rəşad Hünərberi polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 10 kiloqramdan artıq tiryək gətirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cına-yetkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini əvvəllər məhkum olunmuş Anar Bağirov saxlanılıb. Onun idarə etdiyi "KI" markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 77,780 qram tiryək və bir elektron tərəzi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilmiş ki, Anar Bağirov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədi ilə tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətirmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cınayət Məcəlləsinin müvafiq maddələri ilə cınayət işi başlanılıb və Anar Bağirov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



İnsan hüquqlarının əsas prinsipləri və Azərbaycan Respublikası

İnsan hüquqları sahəsində əsas prinsiplərə aşağıdakılar aid edilir:

- insan hüquqları fərd anadan olandan ona məxsusdur və ona görə də, təbii, ayrılmaz və toxunulmaz hüquqlardır;

- insan hüquqları universaldır və bərabərlik prinsipinə əsaslanır; dövlətin yurisdiksiyası altında olan hər bir şəxs üçün həmin hüquqlara təminat verilir;

- insan hüquqları ali dəyərdir, onlara hörmət olunması, riayət edilməsi və müdafiəsi dövlətin vəzifəsidir;

- insan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsidir. Bu hüquqlar dövlətin tam hakimiyyətliliyini məhdudlaşdırır. Dövlət insan hüquqları ilə müəyyən edilmiş azadlıqların sərhədini keçməməlidir;

- hüquq və azadlıqların həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır;

- hüquq və azadlıqların təmini hər hansı əlamətə görə ayrı-seçkiliklə bir araya sığmır;

- əsas hüquq və azadlıqlar dövlətin bütün ərazisində vahid olmalıdır; - şəxsi, siyasi, iqtisadi, sosial, mədəni hüquq və azadlıqlar bərabərdirlər; bu hüquqların vahid sistemində heç bir iyerarxiya yoxdur;

- kollektiv hüquqlar fərdi hüquqlardan ayrılmazdır; onlar fərdi hüquqlara zidd olmamalı, şəxsiyyətin hüquqi statusunu məhdudlaşdırmamalıdır;

- insan hüquqları qanunla tənzimlənə bilər;

- insan hüququ və azadlıqları qanunla, konstitusiyaya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulmuş hallar əsasında məhdudlaşdırıla bilər. Hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılması bu cür məhdudiyyətin zəruriliyini müəyyən edən vəziyyətdə müvafiq və proporsional olmalıdır.

İnsan hüquqlarına hörmət prinsipi beynəlxalq hüququn əsas və ümumtanınmış prinsiplərindəndir. Bu prinsip insan hüquqları, əsas azadlıqları, demokratiya və qanunun aliliyini özündə ifadə etməklə, beynəlxalq xarakterə malikdir. Həmin prinsip ümumi formada BMT Nizamnaməsində təsbit edilmiş və sonradan ATƏM-in (indiki ATƏT) 1975-ci il Helsinki Yekun Aktında beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi əks olunmuşdur.

İnsan hüquqlarına əməl edilməsi və hörmət prinsipi, ilk öncə, BMT Nizamnaməsinin 1-ci maddəsində təşkilatın məqsədlərindən biri kimi heç bir fərq qoyulmadan insan hüququ və azadlıqlarına hörmətin inkişafı və onların təşviqi məqsədilə əməkdaşlığın həyata keçirilməsi kimi göstərilmişdir. Bundan əlavə, insan hüquqlarına hörmət edilməsi prinsipi ilə, bilavasitə əlaqədar olan digər mühüm rəhbər başlanğıclar - dövlətlərin suveren bərabərliyi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi, mübahisələrin dinc yolla həlli, güc tətbiqi etməmək və ya güclə hədələməmək prinsipi Nizamnamənin 2-ci maddəsinin tərkib hissəsini təşkil edir. Nizamnamənin 55-ci maddəsi isə insan hüquqlarına hörmət prinsipinin digər aspektlərini müəyyən edir. Həmin maddədə göstərilir ki, millətlər arasında, xalqların

hüquq bərabərliyi və özünü müəyyənləşdirmə prinsipinə hörmət əsasında sülh və dostluq münasibətləri üçün zəruri olan sabitlik və əmin-amanlıq şəraitini yaratmaq məqsədilə, BMT aşağıdakılara dəstək verir: həyat səviyyəsinin yüksəldilməsinə, əhəlinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqinin inkişaf etdirilməsinə, iqtisadi, sosial, səhiyyə və buna müvafiq sahələrdə beynəlxalq problemlərin həllinə, mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa, irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət və riayət edilməsinə.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar sadalanmaqla yanaşı, hər bir şəxsin cəmiyyətdə qarşısında öhdəliyə malik olması, həmin hüquq və azadlıqların həyata keçirilməsinin, heç bir halda BMT-nin məqsəd və prinsipləri ilə ziddiyyət təşkil etməməsi, xüsusilə, vurğulanır. Bundan əlavə, bəyannamənin preambulasında insan şəxsiyyətinin ləyaqəti və dəyəri, qadın və kişi hüquqlarının bərabərliyi təsbit edilmişdir, xüsusilə olaraq vurğulanır.

Son dövrlər qanunun aliliyi və demokratiya ilə qarşılıqlı əlaqədə olan insan hüquqlarının inkişaf tendensiyası daha da güclənəlməkdədir. Belə ki, BMT-nin 2000-ci ildə qəbul etdiyi Minilliyin Bəyannaməsi də demokratiyanın dəstəklənməsi və qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən, beynəlxalq hüquqla tanınmış insan hüququ və azadlıqlarına hörmət edilməsi üzrə bütün səylərin birləşdirilməsini bəyan edir.

İnsan hüquqlarına hörmət prinsipi bir çox regional beynəlxalq aktların da tənzimləmə obyektinin tərkib hissəsini təşkil edir. Helsinki Yekun Aktında müvafiq rəhbər başlanğıc "fikir, vicdan, din və əqidə azadlığı da daxil olmaqla, insan hüququ və azadlıqlarına hörmət edilməsi prinsipi" kimi göstərilir. Helsinki Yekun Aktında dövlətlərin bütün nəsillər üçün və azadlıqların səmərəli həyata keçirilməsini inkişaf etdirməsi, bu fəaliyyəti təşviq etməsi, onların milli azlıqlara münasibətdə təmin edilməsi, həmin hüquq və azadlıqların dostluq münasibətlərinin inkişafının bərqərar olması üçün zəruri sülh, ədalətlik və rifah kontekstində təminməsi, bütün bunların tərəqqisi üçün qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi daha aydın şəkildə təsbit edilmişdir.

21 noyabr 1990-cı il tarixli Yeni Avropa üçün Paris Xartiyasında isə dövlətlərin ən vacib öhdəliyi kimi əsas insan hüququ və azadlıqlarına hörmət edilməsi, onlara əməl edilməsi və onların həyata keçirilməsi vasitəsi qismində isə, azadlığın əsas ədalətlik və sülh göstərilir.

İnsan hüququ və əsas azadlıqları haqqında 1995-ci il tarixli MDB Konvensiyasının 1-ci maddəsi tərəflərin üzərinə onların yurisdiksiyası altında olan bütün şəxslərin hüququ və azadlıqlarını təmin etmək öhdəliyi qoyur. Bu isə, birbaşa olaraq, insan hüquqlarına hörmət, onlara əməl edilməsi, onların dəstəklənməsi məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ideyasından irəli gəlir. İnsan hüquqlarının və

əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1-ci maddəsi də analoji müddəanı müəyyən edir. 1969-cu il tarixli İnsan Hüquqları haqqında Amerikaarası Konvensiyanın I fəslü, bütövlükdə, dövlətlərin insan hüquqlarına hörmət etmək öhdəliyini təsbit edir.

İnsan hüquqlarına hörmət edilməsi prinsipi və onun ayrı-ayrı təzahür formaları həm də dünyanın müxtəlif dövlətlərinin milli qanunvericiliyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının II mühüm bölməsi, bütövlükdə, insan və vətəndaş hüququ və azadlıqları və vəzifələrinə həsr edilmişdir. Burada mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar təsbit edilmişdir. Eyni zamanda, insan hüquqlarına hörmət edilməsi prinsipinin müxtəlif aspektləri Azərbaycan Respublikası Konstitusiyasının digər maddələrində - 10, 12, 148, 151-ci və s. maddələrdə də, bu və ya digər dərəcədə müəyyən edilmişdir. Belə ki, 10-cu maddədə dövlətlərarası münasibətlərin əsasında beynəlxalq hüququn prinsiplərinin dayanması, 148-ci maddədə dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin dövlətdaxili qanunvericilik sisteminin tərkib hissəsi olması, 151-ci maddədə isə milli qanunvericilik və beynəlxalq hüquq arasında ziddiyyət məsələlərinin həlli təsbit edilmişdir.

Bütövlükdə, insan hüquqlarına hörmət prinsipindən dövlətlərin aşağıdakı öhdəlikləri doğur: bəşər ailəsinin bütün üzvlərinə xas ləyaqətin, həmçinin, onların bərabər və ayrılmaz hüquqlarının- azadlığın, ədalətin və ümumi sülhün əsası kimi tanınması; insan hüququ və əsas azadlıqlarına əməl edilməsi və ona hərtərəfli hörmət edilməsinə yardım göstərilməsi; heç bir fərq qoyulmadan onun yurisdiksiyası çərçivəsində olan şəxslərin beynəlxalq hüquqla tanınmış bütün hüququ və azadlıqlarının təmin edilməsi və onlara hörmət olunması; insan hüquqlarının qanunauyğun şəkildə qorunması; beynəlxalq hüquqla tanınmış insan hüquqlarının təmin edilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirlərin görülməsi; hüququ pozulmuş istənilən şəxsin hüquqi müdafiəsinin səmərəli vasitələrlə təmin edilməsi məqsədilə, müvafiq şərait və imkanların yaradılması.

Ümumiyyətlə, beynəlxalq hüquqda insan hüquqlarına hörmət edilməsi prinsipinin məzmunu aşağıdakı qaydada ifadə edilir; bütün dövlətlər öz ərazisində yerləşən bütün şəxslərin əsas hüququ və azadlıqlarına hörmət etmək öhdəliyi daşıyırlar; dövlətlər cins, irq, dil, dini və s. əlamətlərə görə, ayrı-seçkiliyə yol verməmək vəzifəsini öz üzvlərinə götürürlər; dövlətlər insan hüququ və əsas azadlıqlarına ümumi hörmət olunması və bu məqsədlərə nail olunması sahəsində bir-birilə əməkdaşlıq etməyə yardım etmək öhdəliyinə malikdirlər.

İnsan hüquqları doktrinası, bütövlükdə, ali bir dəyər olan insan ləyaqətinə əsaslanır. Ləyaqət - yaşından, cinsindən, dilindən, dinindən, irqindən, əmlak vəziyyətindən, siyasi və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın (o cümlədən, uşağın, hətta ana bətnində olan



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüququ və azadlıqlarının müdafiəsi, vətəndaşların hüququ, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması" istiqaməti çərçivəsində hazırlanıb

uşağın da, ahılın, kişinin, qadının, ruhi xəstənin, əllin, məhkumun və s.) ayrılmaz pozitiv keyfiyyətidir. Ləyaqətdən imtina etmək hüququ və azadlıqlarından imtina etməyə, hüquq və azadlıqlarından imtina etmək isə ləyaqətdən imtina etməyə bərabərdir. İnsan hüquqları doktorinasında ləyaqət konsepsiyası mərkəzi yerlərdən birini tutur. Təsadüfi deyil ki, bu sahədə baza sənədi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bununla bağlı bir sıra normalar mövcuddur. Bəyannamənin preambulasına əsasən, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissəsinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumi sülhün əsasıdır. Bəyannamənin 1-ci maddəsinə əsasən isə, bütün insanlar ləyaqət və hüquqlarına görə, azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

Qeyd etmək lazımdır ki, ləyaqət, nəinki fəlsəfi-etik, həm də konstitusional-hüquqi kateqoriyadır. Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğun olaraq, təsbit edir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

İnsan hüquqları ümumi və universal xarakter daşıyır. Hüquq və azadlıqların ümumiliyini və universallığını bir neçə aspektdə nəzərdən keçirmək lazımdır.

Birincisi, bütün insanlar hər hansı diskriminasiya olmadan əsas hü-

quq və azadlıqlara malikdirlər. Beynəlxalq hüquqi aktlar və demokratik dövlətlərin konstitusiyaları irqindən, cinsindən, milliliyindən, dilindən, mənşəyindən, əmlakından, yaşayış yerindən, dini mənsubiyyətindən, və digər amillərdən asılı olmayaraq, bütün insanların hüququ və azadlıqlarının bərabərliyinə təminat verir.

İkincisi, bütün hüquq və azadlıqlar onların məzmununun qəbul edilməsi nöqtəyindən universaldir. Yaşamaq hüququ, işgencəyə məruz qalmamaq hüququ, azadlıq hüququ, ədalətli məhkəmə hüququ, fikir, vicdan və din azadlığı, dinc toplaşmaq azadlığı, ayrı-seçkiliyə məruz qalmamaq hüququ, mülkiyyət hüququ və s. bu kimi ümumtanınmış hüquq və azadlıqlar milli, regional, tarixi, mədəni, dini xüsusiyyətlərdən, siyasi rejimdən, ictimai quruluşdan, dövlət quruluşu və idarəetmə formasından, insanın mənsub olduğu ölkənin beynəlxalq statusundan asılı olmayaraq, hər bir kəsə məxsusdur.

Üçüncüsü, insan hüququ və azadlıqlarının ümumiliyi onun məkan və ərazi xüsusiyyəti ilə də ifadə olunur. Harada olursa-olsun, haraya gedirsə-getsin, ister insan yaşamayan adanın, istərsə də suveren müstəqil dövlətin ərazisində olsun, insan hər yerdə əsas hüquq və azadlıqlara malikdir.

Dördüncüsü, insan hüquqları problemi - ümumi problemdir. Bu, əsasən, o deməkdir ki, insan hüquqları problemi dövlətin daxili işi deyil.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qulaq deşdirməyin fəsadları

Uşaq yaşlarında qız uşaqlarının qulaqlarında sırğa taxmaq üçün iynə ilə deşik açılır. Yara sağalana kimi bəzən əvvəlcə ona sapdan sırğa taxılır, sonralar isə onu qızıl sırğa ilə əvəz edirlər. Hazırda gənclərin öz qulaqlarını deşməsi, yaxud salonlarda deşdirməsi, üstəlik qulağın qığırdaq və ortasından sırğalar asması dəb halını alıb. Qulağın səhv deşilməsinin fəsadlarından xəbərsiz olanlar isə bunu adi hal kimi qəbul edirlər. Mütəxəssislərin fikrincə, qulağın səhv deşilməsi ağır fəsadlara səbəb ola bilər. Ona görə də uşaqlarda qulaq deşdirmək üçün düzgün yaş dövrünü seçmək lazımdır.



Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: "Qulaqdeşilmə prosesini uşaqlarda 9 ayından yaş yarımınadək olan dövrdə həyata keçirmək məsləhət görülür. Onu körpənin doqquz ayından tez etdikdə uşaq böyüdükcə qulağının forması dəyişir, qulaq dərisi aşağıya doğru sallanır və deşilmiş yer aşağıda qalır və bu, valideynləri narahat edir. Yaş yarımından sonra isə uşaqlarda psixoloji sarsıntı ola bilər və özlərini daha yaxşı dərk etdiklərinə görə bəzən proseduru aqressiv şəkildə qəbul edir, bəzən əlləri ilə sırğanı dartıb çıxarırlar".

Həkim bildirib ki, qığırdaq sümüyün daha yumşaq forması olduğuna görə həmin nahiyəyə hər hansı yad cisim daxil ediləndə bu zaman əks müqavimət göstərir və bununla da reaksiya başlayır. Ona görə də həmin nahiyəyə daha diqqətlə yanaşmaq lazımdır.

Həkim-dermatoloq deyib: "Körpələrdə adətən qulağın dəri hissəsi deşilir və həmin nahiyədən sinirlərə toxuna biləcəyinə görə valideynlərdə narahatlıq yaranır. Lakin sinirlər dəri səthi keçdiyinə görə narahatlıq üçün o qədər də əsas yoxdur. Nisbətən yaşlı xanımlar qığırdaq hissələrindən bunu etdirmək istəyirlər və həmin nahiyə daha təhlükəlidir. Bu zaman həm də yüksək səviyyədə sterilliyə riayət edilməlidir. Əks halda infeksiya nəticəsində ağırlaşma fəsadları yaranır. Sırğanı vaxtında dəyişmək də mühüm məsələdir. Eyni zamanda müxtəlif antibiotiklərdən vaxtılı-vaxtında istifadə edilməlidir".

Qulağı deşdirəndən sonra iki gün ərzində əli sulu şəkildə qulağa vurmaq və çimmək olmaz. Gündə iki dəfə təyinatə görə yaraya antibiotik maz çəkilir və iki gün sonra sırğa çıxarılarq mütəlx yerinə qızıl sırğa taxılır. Yeni yaraya qətiyyənlə sadə sırğa taxmaq olmaz.

Sosial şəbəkələrdə şərhələrə görə həbs cəzası



Şəxsiyyəti açıqlanmayan Çexiya vətəndaşını sosial şəbəkələrdə zorakılığı və terrorizmi dəstəklədiyinə və təbliğ etdiyinə görə 5 ildən 15 ilədək həbs cəzası gözləyir. AZƏRTAC xəbər verir ki, Çexiya Baş Prokurorluğu Əfqanıstanda çexiyalı əsgərlərin öldürülməsini bəyənən şəxsin məhz bu cür cəzalandırılmasında ısrar edirlər.

Müttəhim özünün "Facebook" sahifəsində əsgərlərin öldürülməsini bəyənən status yazıb. Söhbət 2018-ci ilin avqustunda beynəlxalq koalisiyanın qərargahı yanında intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində həlak olmuş üç çexiyalı əsgərdən gedir.

Açıqlandı: Avropalılar cinayətkarlıqdan və miqrantlardan qorxurlar



Son sosioloji tədqiqatların nəticələri sübut edir ki, Avropa sakinlərinin yarısı terrorçuluğu, beynəlxalq mütəşəkkil cinayətkarlığı, Afrika və Yaxın Şərqdən nəzarət olunmayan miqrasiyanı sülhə və təhlükəsizliyə əsas təhlükə hesab edirlər. AZƏRTAC xəbər verir ki, agentliyin xüsusi müxbirinin statistik göstəricilər əsasında apardığı tədqiqatın yekununa görə, avropalıların daha az hissəsi xarici xüsusi xidmət orqanlarından, ifrat sağçı və ifrat solçu qüvvələrdən, həmçinin Aİ məkanında uzun müddət yaşayan əcnəbilərdən ehtiyat edirlər. Respondentlərin 58 faizi terrorçuluğu, 54 faizi isə miqrantları ciddi təhlükə adlandırıb. Eyni zamanda, terrorçuluqdan qorxanların sayı son illər qismən aşağı düşüb. Xatırladaq ki, miqrasiya böhranının pik həddi sayıldığı 2015-ci ildə Aİ ölkələri əhalisinin 81 faizi terrorçuluğu əsas təhlükə hesab edirdi.

SƏS

Son səhifə

8 yanvar

2020-ci il "Könüllülər İli" elan edildi

Dövlət başçısının bu Sərəncamı gənclərin fərdi inkişafına təkan vermək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır

Son illər ölkəmizdə həyata keçirilən beynəlxalq və qitə miqyaslı tədbirlərdə, o cümlədən, idman yarışlarında gənclərin könüllülər qrupunda təmsil olunması vətənpərvər, milli köklərə bağlı, müasir dünyagörüşlü, şəxsi keyfiyyətləri yüksək olan vətəndaş kimi formalaşmasını özündə təcəssüm etdirir. Könüllülük fəaliyyəti gənclərdə faydalı əmək və hamrəlik kimi dəyərlər aşılaraq olur.



Bildiyimiz kimi, 2020-ci il Azərbaycan Respublikasında dövlət başçısının Sərəncamı ilə "Könüllülər İli" elan edildi. Bu Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissinin artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnaş kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Öz iradəsi və sərbəst seçimi əsasında, əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti həyata keçirən könüllülük fəaliyyətinin əsasında, cəmiyyət naminə təmənnaş işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb

olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 9 iyun 2009-cu ildə "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanunun məqsədi hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.

Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək, ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilib. "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə Könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qruplar formalaşmış. Eyni zamanda, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü

təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb.

"ASAN Xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Könüllülər "ASAN Xidmət" in ayrılmaz tərkib hissəsinə çevrilib. İndiyədək 20 mindən çox könüllü "ASAN Xidmət" mərkəzlərində fəaliyyət göstərib. Onlar 550-dən çox fərqli layihələr həyata keçiriblər, müxtəlif təlim və treninqlərə cəlb ediliblər. İndiyədək 30 minə yaxın könüllü müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edilib. Keçirilən tədbirlər ölkəmizdə vüsət almış gənclər siyasətinin tərkib hissəsidir. Ölkəmizdə keçirilən "Avroviziya" Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula-1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Hazırda ölkəmizdə yürüdülmən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması və cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Uşaqlar internetdən niyə asılıdır?

1. İnternet başında uzun müddət keçirsə

Əgər övladınız kompyuter, planşet və ya telefonla saatlarla vaxt keçirsə, ilk buna diqqət etməlisiniz. Bu, bir müddətlik də ola bilər, asılılığın başlanğıcı da. Buna görə də, uşağınızın əhvalına, internetdə nə qədər vaxt keçirdiyini müşahidə etməlisiniz.

2. İnternetdən başqa heç nə ilə maraqlanmırsa

Uşaqlar nə qədər interneti sevərsə də, diqqətini çəkən başqa fəaliyyətlər də olmalıdır. Məsələn, şəkil çəkmək, kitab oxumaq, cizgi film izləmək, futbol və başqa oyunlar. Əgər əvvəlcədən sevdiyi şeylərə belə marağı yoxdursa, demək internetdən asılıdır.

3. Səhər oyanan kimi və axşam yatmadan əvvəl ilk iş internetə girməkdirsə

Uşaqlar internetdən asılı hala düşübsə, oyanan kimi və yatmadan əvvəl internetə girir. Bu hamı üçün çəkilirdir.

4. İnternetdən uzaqlaşdırdıqda kəskin davranışlar sərgiləyirsə

Əgər övladınız internetdən uzaqlaşdırıldıqda, nə edəcəyini bilmirsə, hüzursuzluq göstərsə, depressiv əhvala bürünürsə, internetdən asılı ola bilər.



Ceyhun Rasimoğlu

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in kompyuter mərkəzində yığılır, səhifələnilir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600